

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 211 (5931) 15 noyabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir"

Səh 2

*Bakıda Dünya dini liderlərinin
II Sammitti işə başlayıb*



7

Əli Əhmədov:
"Azərbaycan özünün
tolerantlıq fəlsəfəsi ilə
hər zaman fərqlənib"



12

Almaniyada
saxlanılanlar radikal
mühlafət
təmsilciliyidirlər



7

Prezident
Administrasiyasının
məsul işçiləri bölgələrdə
vətandaşların
müraciətlərini dinləyiblər



15 noyabr 2019-cu il

İlham Əliyev: “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Noyabrın 14-də Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sammitin açılış mərasimində iştirak ediblər. Əvvəlcə birgə foto çəkdiirlər. Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə nitq söyləyib. Prezident İlham Əliyev öz nitqində qeyd edib ki, bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var:

- Hörmətli Şeyxülislam Allahşükür Paşa zadə həzrətləri.

Zati-müqəddəsləri Moskvadan və Bütün Rusyanın Patriarxi Kirill.

Hörmətli din xadimləri, qonaqlar, xanımlar və cənablar.

Mən bütün qonaqları səmimiyyətlə salamlayıram. Dünya dini liderlərinin ikinci Zirvə görüşündə iştirak edən bütün qonaqlara “Xoş gəlmisiniz!” deyirəm.

Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dirlərarası dialoqun inkişafında öz önemli rolunu oynayır və bundan sonra da oynayacaqdır.

Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbii dir. Çünkü Azərbaycanın qədim dinlərənə ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayıraq, bütün dövrlərdə bət istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir aile kimi sülh, məhrəbanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışdır. Azərbaycan çoxkonfessiyali, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətdə atılmış bütün addımların arxasında dini və milli dözmüllük, tolerantlıq və multikultural dəyərlər dayanır. Bizim qədim tariximizi eks etdirən o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbəde, onu göstərir ki, Azərbaycan qədim diydardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndəleri Azərbaycanda yaşamış, yaratmış ve gözəl tarixi miras qoymuşlar. Qeyd etməliyəm və biz fəxr edirik ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Şamaxı Cümə məscidi 743-cü ildə inşa edilmişdir, bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Bu məscid Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscidiidir.

Eyni zamanda, qədim dövlət



“Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər”



olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir və bu kilsənin qədim tarixi var. Bu, Qafqazın ən qədim kilsələrindən biridir. Bakıda atasərəstlik məbədi - Ateşgah yerləşir. Bu da onu göstərir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri vardır. Sonra dövrlərdə rus pravoslav kilsəleri, sinaqoqlar, katolik kilsəsi inşa edilmişdir. Onu da bildirməliyəm ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətdə səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə

bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Beləliklə, dinlərənə dialoqun Azərbaycanda qədim tarixi vardır və müsər Azərbaycan dövləti bu ənənələrə sadıqdır. Biz İslam dininə sadıqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır.

Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər.

Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusyanın Patriarxi Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxsler Azərbaycanda dinlərənə dialoqun yüksək seviyyədə təşkil edilmesi haqqında dəfələrlə öz sözərini demişlər. Bu sözər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı eks etdirir.

Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycan-

da yetişən gənc nəsil milli ruhdə, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda təbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünkü biz görürük ki, dünyada, dönya müxtəlif yerlərdə ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözden salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşilanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorunmalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyaset - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyaset, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.

Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasetidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox ənənəli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərəsi Dialoq Forumu BMT tərəfindən dəsteklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərənə dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir.

Ardı Səh. 3

İlham Əliyev: “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb



Əvvəli Səh. 2

Çünki biz yaxşı görürük və mətbuatdan da izleyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münəaqışələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıldılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik.

Azerbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğlundur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırıldı. Demek olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş herbi çevriliş nəticəsinin vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düşərək oldu, ölkəni xaos, anarxiya, özbaşınlıq bürüdü. Eyni zamanda, dinlərə, milletlərə münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözdə bildi, bir ildən sonra öz liderine üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.

Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətdə önemli addımlar atdı, erməni işğalının qarşı-

şəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tedbirler keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin nece tənzimləməsi istiqamətdə atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını destekləyir. Çünkü hər bir ölkənin sabitliyi hər bir ölkənin geləcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafada yer qalmır. Əfsuslar olsun ki, son iller ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münəaqışələr baş alıb gedir. Əfsuslar olsun ki, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədiril.

Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir. Bu ilin avqust ayında mənim Sə-

rəncamımla Azərbaycanın ən ali ordeni olan "Heydər Əliyev" ordeni şeyx həzrətlərinə verilmişdir və bu gün təntənəli şəkildə bu yüksək mükafat şeyx həzrətlərinə təqdim edilecekdir.

Dinlərarası münasibətlərə gəldikdə, hesab edirəm ki, bu münasibətlərin spektri kifayət qədər genişdir. Biz Azərbaycanda ümumi konsepsiyaya baxıqdə görürük ki, bir neçə istiqamət var, bu, sadəcə olaraq, dini liderlərin bir-biri ilə əlaqədə olması demek deyil. Bu, müxtəlif tedbirlərin keçirilməsidir və önemli mesajların verilməsidir. Mən bu tədbirlərin arasında Azərbaycanda bir neçə il bundan əvvəl keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarını da qeyd etmək istəyirəm. Baxmayaraq ki, bu, idman yarışlarıdır, ancaq bu yarışların çox böyük siyasi mənası vardır. Çünkü təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə İslam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və ey ni zamanda, dostluq əlaqələri yaradırlar. Çünkü bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Her iki idman yarışında 100-dən çox ölkə təmsil olundu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır.

Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini qeyd etmişik. "Bakı Prosesi" bizim təşəbbüsümüzə başlanılmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT "Bakı Prosesi"ni dinlərarası, mədəniyyətlərə rəsədi təşviqində böyük rolü vardır. Keçən il biz "Bakı Prosesi"nin 10 illiyini q

İlham Əliyev: “Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir”

Bakıda Dünya dini liderlərinin II Sammiti işə başlayıb

Əvvəli Səh. 3

Bu nümunələrdən biri uzun illər davam edən Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağılıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlər boyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritelərdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritelərində Dağılıq Qarabağa aid olan ərazidə bütün topomillər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllerində ermənilər Dağılıq Qarabağa köçürülmüşlər və XX əsrə orada milli tərkib böyük dərcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritelərə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağılıq Qarabağ Azərbaycanın tərkibində saxlanılır. Bu, çox önemli məqamdır, cünki tarixi təhrif etməkdə usta dərəcəsine çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağılıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağılıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.

Ancaq Sovet İttifaqının dağıllığı ərefəsində Dağılıq Qarabağda və Ermənistanda baş qaldırmış mülətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağılıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərde Azərbaycan xalqına qarşı soyqırımı töredilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlerimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəələr var, Ermənistən bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar - Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yegane yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.

Bu böyük humanitar fəlakət nəticəsində Dağılıq Qarabağdan, Ermənistandən və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkünlər vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın ehalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakida Qoşulmama Hərəkatının Zirvə



Görüşünün Yekun Beyannamesi də ədaləti eks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüştür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.

Bizim iqtisadi göstəricilərimiz çox müsbətdir. 2003-cü ildən bu günü qəder ölkə iqtisadiyyatı 3,2 dəfə artmışdır, savadlılıq 100 faizə yaxındır, yoxsulluq son 16 il ərzində təxminən 50 faizdən 5 faizə düşmüşdür. Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünkü nəqliyyat eley bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir - Şərqi-Qərb və Şimal-Cənub nəqliyyat dəhəlizləri Azərbaycanın ərazisindən keçir.

Bütün bu nəqliyyətlər deməyə əsas verir ki, inkişafımız bundan sonra da uğurlu olacaq, gələcəyimiz parlaq olacaq və uğurlu gələcəyimizin əsas şərti daxili sabitlikdir. Sabitliyin də təminatçısı Azərbaycan xalqıdır, onun rəyidir, onun bizi verdiyi dəstekdir. Xalq-iqtidar birliliyi Azərbaycanın uğurlu inkişafının əsas amillərindən biridir və eyni zamanda, dinlərə münasibətlər də bizim gücümüzü artırır.

Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizme qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasetini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəti-

nin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahim İ Türkman, Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədriinin birinci müavini Əl-Seyyid Mahmud əl-Şerif, Özbəkistan Respublikası Prezidentinin dövlət müşaviri Rüstəm Qosimov çıxış etdilər.

Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze Prezident Salome Zurabişvilinin məktubunu oxudu.

Rusiya Federasiyası Çeçenistan Respublikasının müftisi Salah Mezhiyev Çeçenistan Respublikasının başçısı Ramzan Kadirovun məktubunu oxudu.

Daha sonra Əsas Amerika Yəhudİ Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavini

Sammitde dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilciləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak edirlər.

Azərbaycan dövlətinin global müstəvilde dinlərərə dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “Islam Həmrəyliyi” illəri

“RƏVİN İN II BAKI SAMMİTİ”

noyabr 2019



“II BAKU SUMMIT OF WORLD RELIGIONS”

Baku, November 14-15, 2019



cələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır.

Mən bir daha qonaqları səmiyyətlə salamlayıram və Zirvə görüşünə uğurlar arzulayıram. Sağ olun.

X X X

Sonra Prezident İlham Əliyevin Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxüislam Allahşükür Paşa-zadənin “Heydər Əliyev” ordeni ile təltif edilmişsi haqqında Sərəncamı oxundu.

Dövlətimizin başçısı İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxüislam Allahşükür Paşa-zadəyə təqdim etdi.

Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxüislam Allahşükür Paşa-zadə çıxış etdi.

Sonra Moskvadan və bütün Rusiyadan Patriarxi Kirill çıxış etdi.

Patriarxi Kirill Rus Pravoslav Kil-səsinin birinci dərəcəli “Müqəddəs Serafim Sarovski” ordenini Şeyxüislam Allahşükür Paşa-zadəyə təqdim etdi.

Rusiya Federasiyasının Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Prezident Vladimir Putinin Dünya dini liderlərinin II Sammitinə üvanlanlığı məktubu oxudu.

Türkiyə Dəyanət İşləri başçısı Ali Erbaş Prezident Recep Tayyib Erdoğanın məktubunu oxudu.

Sonra İran İslam Respublikası

Malkom Honləy, KAİCİİD Beynəlxalq Dinlərərə və Mədəniyyətlərə Dialoq Mərkəzinin Baş katibi Feysel bin Muamar, Quds/Yerusəlim ortodoks baş rəvənisi Şlomo Amar, BMT Baş katibinin humanitar məsələlər üzrə xüsusi məsləhətçisi Abdallah əl-Mətuş, Rusiya Federasiyasının Qaraçay-Çerkəz Respublikasının başçısı Raşid Temrezov çıxış etdilər.

Bütün Gürcüstanın katolikos-patriarxi II İlyanın vikarisi mitropolit Teodor Patriarxin məktubunu oxudu.

Birleşmiş Əməkliklər Prezidentinin dini işlər üzrə müşaviri əl-Said əl-Haşim, Vatikanın Dinlərərə Pontifik Şurasının İslam ilə dialoq departamentinin sədri Xaled Akaşə, “RABİTA” Müsəlman Dünəyasi Liqası Baş katibinin müavini Əbdülləziz Əhməd Sarhan və “Yaşamaq sənəti” beynəlxalq təşkilatının təsisçisinin xüsusi nümayəndəsi (Mongolustan Xambal Laması) Svami Divyateç çıxış etdilər.

Qafqaz Müsəlmanları idarəsinin sədri Şeyxüislam Allahşükür Paşa-zadə bir daha Sammitin əhəmiyyətini vurğulayaraq tədbirə gələn qonaqlara təşəkkürünü bildirdi.

Qeyd edək ki, Şeyxüislam Allahşükür Paşa-zadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən

çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərərə və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır.

İkigünlük Sammitde “Multikulturalizm, toleranlıq və dinlərərə həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolü”, “Şeyxüislam Allahşükür Paşa-zadənin dini rəhber və ictimai xadim kimi sivilizasiyalararası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, tecavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fealiyyətinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sammitin yekunlarına dair Bakı Beyannaməsi qəbul olunacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev bu il aprelin 11-de Dünya dini liderlərinin II Bakı Sammitinin keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.

“Dini liderlərin bu formatda keçirilən Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığı yönəlmış əhval-ruhiyyəsini əks etdirir”

Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva noyabrın 14-də Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill ilə görüşüblər. AZƏRTAC xəbər verir ki, Moskvanın və Bütün Rusyanın Patriarxi Kirilli salamlayan Prezident İlham Əliyev bildirib ki, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir:

-Zati-müqəddəsləri, Sizə bir da-ha “Xoş gelmişiniz” demək istəyi-rəm, Sizi yenidən görməyimə çox şadam. Sağ olun ki, Dünya Dini Li-derlərinin Sammitində iştirak edir-siniz. Sizin bu tədbirdə iştirak et-meyiniz ona xüsusi əhəmiyyət ve-



rir. Sizin dərin nitqınızı çox diqqətlə dinledim. Sizin tezislərinizlə, və-ziyətə verdiyiniz qiymətlə, ənənəvi dəyerləri, dünya dinlərinin prin-siplərini müdafiə etmek və dinlərə-rası dialoqu inkişaf etdirmek üçün nə etmək lazımlı olmasa barədə fik-lerinizi tam razıyam.

Mənim fikrimcə, bugünkü tədbir bütün dünya üçün çox böyük əhəmiyyət kəsb edir. Ona görə ki, dini liderlərin bu formatda keçirilən, bu cür təmsil olunmuş Sammiti dünya dinlərinin liderlərinin əməkdaşlığı yönəlmış əhval-ruhiyyəsini əks etdirir. Dünya dinlərinin nümayəndə-lərinin sözündən çox şey asılıdır. Söz sağıldı bilər, söz yaralaya bi-lər, söz ödürü bilər. Ona görə də bu gün bütün çıxışlarda səslənən bu cür konsensus belə bir nikbinlik yaradır ki, biz birgə səylərimizlə humanizm, əməkdaşlıq, sülh, qarşılıqlı anlaşma dəyerlərini inkişaf etdirəcəyik. Elbəttə ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. Men öz çıxışında dedim ki, biz mə-

dəniyyətlərarası dialoqun inkişafı ilə bağlı humanitar xarakteri çoxlu tədbirlər keçiririk. Lakin bugünkü tədbir, elbəttə ki, xüsusi tədbirdir. Sevindirici haldır ki, bu tədbirdə dünya dinlərinin görkəmli nüma-yəndələri, rəhbərləri iştirak edirlər.

Bir daha təşəkkür edirəm ki, Siz vaxt tapıb gelmişiniz və bu tədbirdə iştirak edirsiniz. Bu gün Mehriban ilə mən Sizinlə həm Bakıda, həm de Moskvada bütün görüşlərimizi xatırladıq. Bütün Azərbaycan xalqının adından Sizə bir daha dərin ehtiramımızı bildirmək istərdim. Biz bilirik ki, Sizin bize, ölkəmizə mü-nasibətiniz çox xeyirxahdır, Siz də-fələrlə bize təşrif getirmisiniz. Sizə bir daha təşəkkür edirəm və ümidi-varıq ki, yaxın vaxtlarda yenidən görüşəcəyik.

Moskvanın və Bütün Rusyanın Patriarxi Kirill:

-Cənab Prezident, hörməti İlham Heydər oğlu, Sizə ürəkdən təşəkkür edirəm. Bakıya səfər etmək

mənim üçün həmişə yalnız müsbət emosiyalarla bağlıdır. Biz özümüz-dən soruşanda ki, hər hansı bir yer ne üçün xoşumuza gelir və ya xo-şumuza gelmir, yəqin ki, cavab be-lə olacaq: hər şey bizim bu və ya digər yere gedərkən keçirdiyimiz hissələrdən asılıdır. Bakı çox cəhət-dən heyət doğurur. Mən hələ sovet dövründə burada, Bakıda olmuşam və bu şəhər yadımdadır. İndi gör-düklerimizi müşayiət etsək, gecə və gündüz qədər fərqli var. Bu, el-bəttə, Sizin rəhbərliyinizlə ölkəniz-de həyata keçirilmiş və davam edən böyük inkişafə dəlalet edir. Elbəttə, Azərbaycan yoxsun ölkə deyil, lakin biz eley nümunələr bilirik ki, pulun olması inkişafə kömək et-mir. Burada isə həqiqətən görürük ki, vəsait həyatın daha da yaxşılaşmasına, insanların daha yaxşı ya-shasmasına sərməye kimi qoyulur.

Bir daha vurğulamaq istərdim ki, təkcə Bakının zahiri görkəmi, el-bəttə, çox böyük tərəqqiye dəlalet edir. Mən Sizə həm də ona görə te-

Rəsmi xronika

Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa təbrik məktubu göndərib. Təbrikde deyilir: “Hörmətli cə-nab Prezident, Fələstin Dövlətinin milli bayramı münasibətlə Sizi və xalqınızı öz adımdan ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsi-ne uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamet-dar gündə Sizə ən xoş arzu-larımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və fi-ravənlilik diləyirəm”.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin tek millesdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli və “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ya-nında Dövlət Dəniz Agentliyi və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Na-zirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi haqqında əsasnamələrin təsdiq edilməsi barədə” 2018-ci il 22 may tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman im-zalayıb.

Prezident İlham Əliyev Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndiril-məsində xidmətləri olan mə-dəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizə haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu imzala-yıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Sverdlovsk vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında ticarəti-qitsadi, elmi-tekniki və di-ğer sahələrdə beynəlxalq və xarici iqtisadi əlaqələrin hə-yata keçirilməsi haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında məqrasiya sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Fərman imzalayıb.

İlham Əliyev: Çox sağlam olun.

“Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri bundan sonra da uğurla inkişaf edəcək”

Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri

Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəbər verir ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırı. O, rəhbərlik etdiyi nümayəndə heyətinin Dünya dini liderlərinin II Sammitində iştirakından məmənluğunu bildirdi.

Dünya dini liderlərinin II Sammitinin əhəmiyyətinə toxunan dövlətimizin başçısı Türkiyənin bu tədbirdə geniş tərkibdə təmsil olunmasının önemini qeyd etdi. Prezident İlham Əliyev bu yaxınlarda Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən növbəti Sammiti çərçivəsində Rəcəb Tayyib Ərdoğanla görüşünü məmənluqla xatırladı.

Söhbət zamanı Azərbaycanla Türkiye arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifade olundu. Dövlətimizin başçısı Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin dövlət başçısına çatdırmağı xahiş etdi.



Prezident İlham Əliyev Rusyanın Qaraçay-Çerkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığı böyük töhfədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Rusiya Federasiyasının Qaraçay-Çerkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəbər verir ki, Qaraçay-Çerkəz Respublikasının başçısı Raşid Temrezov dedi:

-Çox sağ olun, hörmətli cənab Prezident. Həqiqətən, mən hətta bu gün iştirak edən ölkələrin sayına diqqət yetirdim: 80 ölkə, 10-dan çox dini təşkilat. Əlbəttə, kifayət qədər ciddi meydandır. Bütün qitələrdən, dünyanın bütün ölkələrindən gəlib iştirak edirlər. Eyni zamanda, bizim əziz Şeyximizi yubiley münasibətlə təbrik etmək üçün səbəbdür. Mən təkcə Sizin dəvətinizlə bu il artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm.

Prezident İlham Əliyev:

-Bəli. Mən çox şadam ki, tez-tez gəlirsiniz. Bu, çox mühümdür, faydalıdır. Çünkü həm Rusiya-Azərbaycan münasibətləri, həm də regionlararası əməkdaşlıq çərçivəsində birgə həll etməli olduğumuz xeyli məsələlər var. Keçən ilin sentyabrında Vladimir Vladimiroviçin və mənim iştirakımla regionlararası forum keçirilib. İndi növbəti re-



gionlararası forum bu ay artıq Moskvada olacaq. Belə ki, bu da mühüm meydandır. İkiterəfli planda da Rusiya-Azərbaycan münasibətlərinde bizdə çox fəal siyasi proses gedir, yüksək səviyyədə - idarələr, nazirliklər səviyyəsində görüşlər keçirilir, yəni, çox fəal qarşılıqlı fəaliyyət var. Əlbəttə, Zati-Müqəddəslərinin Moskvanın və Bütün Rusiya-nın Patriarxi Kirillin bizim Sam-

mitdə iştirakı bu tədbirə xüsusi önem getirir. Biz çox şadıq ki, Rusiya Federasiyası Sammitdə çox geniş tərkibdə - həm dini seqmentdə, həm Şimali Qafqaz respublikalarından bizim qardaşlarımız müftülər, həm Prezident Administrasiyası, həm də digər nümayəndələrlə təmsil olunub. Yəni, Sammitdə ən böyük nümayəndə heyəti Rusiya Federasiyasının nümayəndə he-

yetidir. Sammit özü də, elbət tə, global miqyaslı hadisədir. O, çox universal xarakter daşıyır və düzü, mən bilmirəm, belə səpki li tədbir daha harada keçirilir, yaxud keçirilməti. Buna görə de Azərbaycan bu istiqamətdə de özünü ölkələri, dinləri birləşdire ve dialoq üçün yaxşı imkan yarada bilən ölkə kimi nümayiş etdirdi. Fikrimcə, indi bu, ən mühm məsələdir.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Dünya dini liderlərinin Sammiti xalqların və dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük töhfədir.

AZERTAC xəbər verir ki, bu fikirləri İranın Mədəniyyət və İslam əlaqələri təşkilatının sədri Abuzər İbrahim Türkman deyib. O bildirib ki, İran və Azərbaycan prezidentlərinin siyasi iradəsi ilə iki qonşu dövlət dəst və qardaşa çevrilib. İran bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin genişlənməsində maraqlıdır. Bunun üçün mədəniyyət həftələrinin keçirilməsi, mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin təşkili zəruri-dir.

A. Türkman tədbirdə yüksək səviyyəli və nüfuzlu din xadimlərinin iştirak etdiyini vurgulayıb və diqqətə çatdırıb ki, İran Xəzəryanı ölkələrin mədəniyyət ittifaqını yaratmayı təklif edir. Onun sözlərinə görə, Xəzəryanı ölkələr ortaç mədəniyyətə malikdir. Ortaç mədəniyyətin nümayəndələrinin bir araya gəlməsi xalqların yaxınlaşmasına və qarşılıqlı münasibətlərin inkişafına böyük zəmin yaradır. Sammit çərçivəsində bu məsələnin de müzakirə olunacağına bildirən A.İ. Türkman deyib ki, hemişə olduğu kimi Azərbaycan bu beynəlxalq tədbiri də yüksək səviyyədə təşkil edib.

Əli Əhmədov: "Azərbaycan özünün tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib"

Torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğal edilməsinə ve işğal nəticəsində bir mil-yondan çox vətəndaşının məcburi köçküne çevriləməsinə baxmayaraq, Azərbaycan özünün dini, irqi tolerantlıq fəlsəfəsi ilə hər zaman fərqlənib". SIA-nın xəberinə görə, bu fikirləri II Bakı Sammitinin Teşkilat Komitəsinin sədri, Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov sammitin plenar iclasında çıxış edərək deyib. Baş Nazirin müavini deyib ki, hazırda dünyada müxtəlif qəbildən olan mühərabələrin, qarşıduruların sayı artmaqdadır. Onun sözlərinə görə, bu veziyət dini liderlərin qarşısında yeni vəzifələr qoyur: "Hesab edirəm ki, Dünya dini liderlərinin Bakı Sammiti yer üzündə milyonlarla insanı narahat edən problemlərin müzakirə ediləcəyi bir platformaya çevirilir".



Heydər Əliyev Fondu 18 yaşındakı olan şəkərli diabet xəstələrini insulinle təmin edəcək



Heydər Əliyev Fondu "Diabetli uşaqlara en yüksək qayğı" layihəsi çərçivəsində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşındakı şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək. Birillik layihə çərçivəsində müvafiq dərman preparatları Azərbaycan Diabet Cəmiyyəti vətənə şəkərli diabet xəstələrinə verilecek. AZERTAC xəber verir ki, əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondu 2004-cü ilin dekabrından etibarən "Diabetli uşaqlara en yüksək qayğı" layihəsini həyata keçirir. Fondu prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə reallaşan layihə çərçivəsində şəkərli diabet-dən eziyyət çəkən şəxslərə dövlət tərəfindən göstərilən qayğıya dəstək məqsədilə uşaq və yeniyetmələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilir.

Naxçıvan Ali Məclisində görüş olub

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəsif Ta-libov Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli sefiri Eqidius Navikas ilə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisin metbuat xidmətindən AZERTAC-a bildirilib ki, Ali Məclisin Sədri ölkəmizdə diplomatik fealiyyətə başlaması münasibətile sefiri təbrik edib və Naxçıvana sefərinin əhəmiyyətini vurğulayıb. Muxtar respublikada iqtisadiyyatın müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırın Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Litva arasında kənd təsərrüfatı, təhsil və turizm sahələrində əməkdaşlığı üçün potensialın olduğunu bildirib. Səfir Eqidius Navikas Azərbaycanda diplomatik fealiyyətə başlaması və Naxçıvana sefərində məmənnuluğunu ifadə edib, Litva və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına məhüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacaqını qeyd edib.



Dünya dini liderlərinin II Bakı Sammiti bir da-ha birgə yaşayışın nümayişi üçün növbəti imkandır. Ölkəmizin siyasi tarixində dini inanc baxımından qarşıdurma və təqiblərlə bağlı utancverici sehifələr yoxdur. Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib". SIA-nın xəberinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dünyə Dini Liderlərinin II Bakı Sammitində plenar iclasda çıxış edərək deyib.

O bildirib ki, Ulu Önder Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt, Şeyxüislam Allahşükür Paşa-zadənin bu istiqamətdə tutuduğu məvqəe çox böyük əhəmiyyət kəsb edib: "Prezident İlham Əliyevin Şeyx həzrətlərinin 70 illik yubileyi və fealiyyətinin 40 illi ilə bağlı sərəncamı onun bütün həyatı boyu milli əhəmiyyətin bərqərar olunması istiqamətində səmərəli fealiyyəti, ölkə həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fealiyyəti-nə verilən qiymətin göstəricisidir".

Onun sözlərinə görə, insanlar dinindən asılı olmayraq bir planetdə yaşamağa məhkumdur.

Mübariz Qurbanlı: "Ölkəmiz dini harmoniyanın mərkəzi kimi özünü təsdiq edib"



"Təcrübə göstərir ki, qlobal dünyada multikulturalizm və tolerantlığın alternativi yoxdur. Tarix boyunca Azərbaycan ərazilərində yəhudilik, zərdüştlük, eləcə də İslam dinin olması və bu dinlərə məxsus nümayənlərinin yaşaması ölkəmizin tolerant olduğunu sübut edir.

M. Qurbanlı qeyd edib ki, Müsəlman Şərqində ilk demokratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkəmizdə xristian, yəhudilər müsəlmanlar, eləcə də digər dinlərə etiqad edən insanların vicdan azadlığı sayəsində bərabərliyə əməl edilib: "Sovet rejimi Azərbaycanda zaman-zaman dinlər arasında nifaq salmağa çəlissa da, ölkəmizdə müxtəlif dinlərə məxsus insanlar öz adət-ənənə-

lərini, qonşuluq, əhəmiyyətli dostluq münasibətlərini yaşadaraq bu güñə gətirib çıxara biliblər. Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi məhz Ulu Önderin adı ilə bağlıdır. Onun ikinci dəfə hakimiyətə qayıdışından sonra dövlət-din münasibətləri daha da möhkəmlənilib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət-din münasibətləri uğurla və sürətli iştirakla işlənilər. Ölkəmizdə Multikulturalizm Mərkəzinin açılması, ilahiyət institutunun yaradılması mənəvi dəyərlərin qorunmasına istiqamətində atılan əməli addimlardandır".

Komite sədri söyləyib ki, ölkəmizdən 96 faizini müsəlmanlar təşkil etse də, digər dini konfessionalar da azad serbest şəkildə fealiyyət göstərir: "Onlara öz dini ayinlərini həyata keçirmək imkanları yaradılıb. Ümummülli İlilərin əsasını qoymuş din siyaseti layiqli şəkildə həyətə Əliyev Fondu prezidenti, Birinci-vitse prezident tərəfindən davam etdirilir. Məscidlərin, kilsələrin sineqoqların tikintisi və ya təmiri məsələsinə xüsusi əməl verilir".

Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçiləri şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəline uyğun olaraq, noyabrın 14-də Lerik, Bərdə, Kəlbəcər, Qobustan və Samux rayonlarının sakinləri ilə görüşüblər. AZERTAC xəber verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən görüşlərdə sakinlərin qaldırıldığı məsələlər diqqətlə dinlənilib, bütün məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində tapşırıqlar verilib. Bəzi müraciətlər yerindəcə həll edilib. Araşdırma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində aidiyi üzrə göstərişlər verilib.



Görüşlərdə qeyd olunub ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində respublikamızda müasir infrastruktur, istehsal və emal müəssisələri yaradılır, yeni iş yerləri açılır. İlk növbədə, əhalinin sosial rifah halının da-ha da yaxşılaşdırılmasına yönəlmüş bu tədbirlər bir daha təsdiq olunur ki, dövlətimizin başçısının həyata keçirdiyi siyasetin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Son vaxtlar sosial-iqtisadi sahədə aparılan əsaslı islahatlar Prezident İlham Əliyevin əhalinin sosial veziyətinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlərin davamıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda sosial-iqtisadi sahədə inqilabi islahatlar həyata keçirilməkdədir. Bu islahatlar, ilk növbədə, əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmənnunuğuna yönəlib. Prezident İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşidakı dövrde əhalinin sosial durumunun daha da yaxşılaşdırılması prioritet olacaq. Bu məqsədə 2019-cu ilin əvvəlində dövlətimizin başçısı iki böyük sosial islahat paketini təsdiqlədi. Birinci paketdə 3 milyon vətəndaşın maaş, pensiya, sosial müavinətlərinin artırılmasına, mühüm sosial məsələlərin həlline 1,6 milyard manat yönəldildi və icra olundu. İkinci paketin icrası ilə bağlı hazırlıq işləri də tamamlanıb və sentyabrın 1-dən minimum əməkhaqqı 250 manata qatdırılıb, əlavə olaraq 400 min nəfərin maaşı 20-50 faiz artırılıb. Oktjabrın 1-dən isə pensiyaların artımı 750 min nəfərə şəmil olunub. Hər iki paketin ümumi məbləği cari il üçün 2,3 milyard manat, gələn il üçün isə daha 3 milyard manat təşkil edir. Bu iki sosial islahat paketi, ümumilikdə, 4,2 milyon vətəndaşı əhatə edir. Minimum pensiya 72 faiz artırılıb. Minimum əməkhaqqının 250 manata qatdırılmasından sonra Azərbaycan bu göstərici üzrə MDB-de ikinci sıradə qərarlaşır.

Bundan başqa, müavinətlərin və təqədürlərin artırılması 300 min əlliyyi olan şəksi, 500 min məcburi köçküni, 100 mindən çox tələbəni, ümumilikdə, 1,3 milyon insanı əhatə edir. Ən əsası, bu addımlar aztəminatlı təbəqəni əhatə etməklə yanaşı, həmin kateqoriyaya aid olan insanların sosial durumunu əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Azərbaycan Prezidentinin digər təşəbbüsü sosial siyorta sahəsində inqilabi iştirakçıları təmin edib. Belə ki, 2006-2018-ci illərdə siyorta hətta cüzi məbləğ ödəyənlərə belə 25 illik siyorta stajı hesablanıb. İl ərzində pensiyaya çıxan vətəndaşların 80 faizi bundan yaranıla biləcək. Keçirilən görüşlərdə, həmçinin məmur-vətəndaş münasibətlərinin sağlam zamanında qurulmasına, insanlara layiqli xidmət göstərilməsini, etik davranış qaydalarına əməl olunmasının vacibliyi vurğulanıb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün yaradılan rahat və əlverişli şəraitdə razılıqlarını ifadə edib, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

M.Qurbanlı əlavə edib ki, Azərbaycanın 20 faiz torpaqları iğal altında, 1 milyondan çox insan qəçqın və məcburi köçküni düşməsinə baxmayaraq ölkəmizdə heç zaman digər dinlərin nümayəndələrinə qarşı ayrı-seçkilik edilməyib: "Ermənilər tarixi Azərbaycan torpaqlarında topnomlular dəyişək və oradakı dini abidələri özüñkü-

ləşdirmek siyaseti həyata keçirir. BMT Təhlükəsizlik Şurası tərəfindən ölkəmizin ərazi bütövülüy ilə bağlı 4 qətnamə qəbul edilərək, erməni silahlı qüvvələrin işgal olunmuş torpaqlarından qeyd-şərtləşdirilməsi tələb olunsa da, Ermənistən bunu əməl etmir".

Nailə Məhərrəmova

Problemlı kreditlərin həlli ilə bağlı Fərman çərçivəsində banklara 633 milyon manat daxil olub



Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemlı kreditlerinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmani çərçivəsində sentyabrın 30-na banklara 633 milyon manat həcmində vəsait daxil olub. Maliyyə Bazarlarına Nəzarət Palatasından AZERTAC-a bildirilib ki, davam edən restrukturizasiya prosesi ilə əlavə vəsaitlərin də daxil olması gözlənilir. Akkumulyasiya olunmuş likvid aktivlərin real iqtisadiyyata yönəlməsinin sürətləndirilməsi məqsədilə hər bir bank üzrə ayrıraqda strategiya hazırlanıb. Strategiya əsasında ayrılaçq vəsaitlərin 58 faizi KOS-lara, 23 faizi mikro, 19 faizi isə iri sahibkarlıq subyektlərinə ayrılmazı nəzərdə tutulub.



Milli Məclisdə 2020-ci ilin dövlət bütçəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb

Noyabın 14-de Milli Məclisdə 2020-ci ilin dövlət bütçəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirilib. AZERTAC xəber verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi (birinci oxunuş) barədə məlumat veren Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdəz bildirib ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyaset nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir. Komite sədri qeyd edib ki, Vergi Məcəlləsinə bu dəfə teklif edilən dəyişikliklər miqyasına görə Azərbaycan tarixində en mühüm dəyişikliklərdir. Məcəlləyə 162 dəyişikliyin edilməsi nəzərdə tutulur. Dəyişikliklər Azərbaycanın iqtisadi inkişafı üçün fundamental məqsəd daşıyır. Burada, həmçinin şəffaf fiskal, rəqabət mühitin təmin edilməsi, əmtəəsiz əməliyyatların, vergidən yayınmaların qarşısının alınması və digər məsələlərlə bağlı kompleks tədbirlər nəzərdə tutulur.

Vurğulanıb ki, hələ də əmtəəsiz əməliyyatlar həyata keçirilir və bu da iqtisadiyyatda şəffaflığın təmin edilməsinə manəə töredir. Dəyişikliklər bütün bu halların aradan qaldırılmasını nəzərdə tutur. Dəyişikliklər hazırlanarkən dünya ölkələrinin qabaqcıl təcrübələrindən istifadə olunub. Bu dəyişikliklər, eyni zamanda, vergi sisteminin təkmilləşdirilməsinə, vergi yükünün azaldılmasına, sahibkarların uzun illərdə qaldırıldığı məsələlərin həll edilməsinə öz məsbət təsirini göstərəcək. Müzakirələr zamanı Milli Məclis Sədriinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Qüdrət Həsənquliyev, Fazıl Mustafa, Vahid Əhmədov, Əflatun Amaşov, Bəxtiyar Əliyev, Nəqif Həmzəyev, Aydin Hüseynov, Qəniro Paşayeva, Novruzəli Aslanov, Rəşad Mahmudov, Kamran Nəbzadə, Rauf Əliyev və Rafael Hüseynov ölkəmizin davamlı inkişafı üçün bu dəyişikliklərin vacibliyini qeyd ediblər, tekliflərini səsləndiriblər.

Iqtisadiyyat naziri Mikayıl Cabbarov deputatların qaldırıldığı məsələlərə münasibet bildirib. O diqqətə çatdırıb ki, vergi İslahatlarının həyata keçirilməsində xüsusi diqqət yetirilən məqamlar dan biri iqtisadi feallığın təşviq edilməsidir.

Nazir qeyd edib ki, 2019-cu ilin 10 ayı ərzində respublika üzrə vergi ödəyicilərinin sayında artım 44 608 təşkil edib. Başqa sözə, vergi ödəyicilərinin sayında 10,1 faiz artım qeydə alınıb. O cümlədən eləvə dəyer vergisi ödəyicilərinin sayında 32,9 faiz artım olub ki, bu da say etibarilə 5941 ƏDV ödəyicisi edir. Obyektlerin sayına gəldikdə ise 7,3 faiz artım qeydə alınıb.

Mikayıl Cabbarov bildirib ki, ölkədə pul kütlesi də artıb. Ancaq nağdlaşdırılan vəsaitin həcmi 4,2 faiz azalıb.

Müzakirələrdən sonra "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsi birinci oxunuşda təsdiq edilib.

Milli Məclisin 2020-ci il üçün xərclər smetası barədə məlumat veren Milli Məclisin işlər müdürü Firudin Hacıyev bildirib ki, 2020-ci ilde Milli Məclisin və onun Aparatının saxlanması üçün 45 milyon 488 min 15 manat vəsait nəzərdə tutulub. Xərclər smetasının 79,7 faizini əməkhaqqı fondu və əməkhaqqı ilə bağlı ayırmalar təşkil edir. İşlər müdürü ölkəmizə rəsmi səfərlərin artması, deputatların xarici səfərləri, bir sıra avadanlıqların yenilənməsi və yenidənqurma işlərinin aparılması üçün vəsait çatışmazlığını nəzərə alaraq Milli Məclisə ayrılmış vəsaitin artırılmasını xahiş edib.

Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2020-ci il üçün xərclər smetası barədə məlumat verib. Bildirib ki, gələn il Palatanın saxlanması üçün 9 milyon 61 min 223 manat vəsait nəzərdə tutulub. Bu vəsaitin 1,5 faizi əsaslı xərclər, 98,4 faizi cari xərclər üçün nəzərdə tutulub. Cari xərclərdən əməyin ödənilmesi ilə bağlı 90,4 faiz, malların alınması ilə bağlı 6,93 faiz, sosial ödənişlərə isə 1,42 faiz vəsait nəzərdə tutulub.

Təqdim edilən xərclər smetası Hesablama Palatasının 2020-ci il üçün maliyyə təminatını tam olaraq ödəyəcək.

İclasa yekun vuran Milli Məclisin Sədri Oqtay Əsədov üç gün ərzində çox məhsuldar işləyən Milli Məclisin plenar iclasının başa çatdığını bildirib. 2020-ci ilin bütçəsi və bütçə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda müzakirəsi noyabın 26-da keçiriləcək.

Rəfiqə Kamalqızı

Şagirdlərin Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi - Pedagoji məqalə

Dünyanın en qədim xalqlarından biri olan azərbaycanlılar özlərinə məxsus mədəniyyəti, mənəviyyəti ilə türk xalqları içərisində oxşar və fərqli cəhətləri ilə tanınışları da, bu ailədə tutular da, tarixi zərurətdən XX əsrin əvvəllərinə qədər onlar müxtəlif ideologiyalara xidmət etməyə məcbur olmuşlar.

XX əsrin evvəllerində dünyada gedən siyasi proseslər, Rusiyada da iqtimai-siyasi vəziyyətə öz təsirini göstərdi. Azərbaycan ziyalıları bu şəraitdə istifadə edərək öz milli mənsubiyetlərini tanıtmaq uğrunda mübarizəyə başladılar. Bu dövrədə nəşr olunan mətbə orgaşaların səhifələrində çıxışlar edərək, türkçülük-Azərbaycançılıq ideyalarını formalasmasına öz töhfələrini verdilər. Bu işdə xüsusi fərqlənən görkəmli mütəfəkkirələr Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu və b. Bununla bağlı fikirələr xalqın oyanışında, maariflənməsində xüsusi rol oynadı.

Böyük şərq mütəfəkkir, dünyada tanınmış, elmlərin bütün sahələrində öz dəst-xətti olan azərbaycanlı alim Nəsreddin Tusi yazırkı ki, insanlıq bugün mövcudluğuna görə tərbiyəye borcludur. Şagirdlərin özünəməxsus ve fərdi xüsusiyyətləri müxtəlif olduğu üçün onlara tərbiyəvi təsir de müxtəlif olmalıdır. Şagirdin fərdi və mənəvi keyfiyyətlərini bildikdən sonra ona müsbət mənəda təsir imkanları asanlaşır. Qeyd edilməlidir ki, tərbiye müəllimin, uşağın şəxsiyyətinin inkişafına, onun müasir ümumi mədəniyyətə yiyələnməsinə, layiqli vətəndaş olmasına kömək edən məqsədyönlü mənəvi fəaliyyətdir. Təlim-tərbiyə prosesində hər şeydən önce yadda saxlamaq lazımdır ki, insanlığın zinəti sayılan əqləq hər cür naqışlı qəbul etmir, həmərəliyi, qarşılıqlı yardım, dostluğu, xeyrəxalığı, insanpərvərliyi tələb edir.

Heç də təsadüfi deyil ki, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda Azərbaycançılıq ideyalarına sadıq vətəndaşın yetişdirilməsi təhsilin əsas məqsəd və vəzifələrindən biri hesab edilmişdir. Bu mənəda, heç şübhəsiz, azərbaycançılıq məfkurəsinin əsas qayəsinin və ideyasının böyüməkdə olan nəslə aşınması, onların Vətənə, dövlət rəmzlərinə, ilk növbədə, Azərbaycanın Həmininə və Bayraqına, milli-mənəvi dəyərlərə hörmət və sadıqlıq, ekstremist və düşmən qüvvələre isə barışmazlıq ruhunda tərbiyəsi, xüsusilə də torpaqlarımızın bir hissəsinin işğal altında qaldığı bir vaxtda orduda xidmətin, vətənin müdafiəsinin şəref və ləyaqət nümunəsi olması ideyasının təbliğ və təşviqi məktəbimizdə aparılan ideoloji işlərin vacib tərkib hissəsi kimi pedagoji kollektiv tərəfindən qəbul olunaraq bu istiqā-



mətdə aparılan işlərdə uğurlara nail olunur.

Məktəbimizin pedagoji kollektivi tədris prosesində, müxtəlif səpkili tədbirlərdə böyüməkdə olan nəslə aşayır ki, Vətənini sevən, öz xalqına, vətənəne sadiq və onların mənafeyi yolunda canından keçməyə hazır olan insan birmənalı olaraq vətənpərvərdir. Vətən böyük, boy-aşa çatdığımız, suyunu içib, havasını udduğumuz diydardır. Hər kes öz varlığıyla Vətəninə bağlı olmalı, onu sevməli, göz bəbəyi kimi qorulmalıdır. Həmçi-nin bele bir həssas məqama toxunular ki, Vətənpərvərlük özü üçün deyil, eli üçün yaşamaqdır. Necə ki, Ulu Öndərimiz Heydər Əliyev bütün ömrünü ancaq xalqına və dövlətinə həsr etdi. Bütün zamanların en böyük azərbaycanlı, görkəmli dövlət xadımı Heydər Əliyevin möhtəşəm fəaliyyəti Vətənə, xalqa şərəflə xidmətin heyrətamız nümunəsi olduğu kimi, onun mü-kəmməl telimi, müdrik ideyaları da son dərəcə qiyəmətlidir. Ulu Öndərin bütöv bir sistem təşkil edən nəzəri irsində və siyasi fəaliyyətində önemli yer tutan məsələlərdən biri de Azərbaycançılıqdır.

Dahi rəhbər müxtəlif məruzə, çıxış və nitqlərində bu məsələyə xüsusi diqqət yetirmiş, Azərbaycançılıq məfkurəsinin elm-i-nəzəri, siyasi-ideoloji prinsiplərini müəyyənləşdirmiş və əsaslandırmış, eyni zamanda bütün fəaliyyəti boyunca bu ideologiyanın hərtərəfli şəkildə gerçəkləşdirilməsi üçün ardıcıl, konseptual tədbirlər həyata keçirmişdir.

Böyük türk mütəfəkkir Ziya Göyələpın məşhur fikridir ki, "Məfkurəsiz dövlətlər hər an qopacaq bir qiyaməti gözləyirlər. Dirildən və yaradan bir məfkurəyə malik olan hər dövlət ölüməzdir". Bu mənəda böyük iftixar hissisi ilə demək lazımdır ki, ideya müəlli fi və yaradıcısı ümummilli liderimiz Heydər Əliyev olan azərbaycançılıq məfkuresi milli həmərəliyi, ölkəmizdə yaşayan bütün millət və xalqların birliyini təcəssüm etdirməkələ müstəqil dövlətimizin dayaqlarına çevrildi. İnkışaf edən ölkəmizdə hansı sahəyə üz tuturuqsa, orada ümummilli liderimizin emmələrini görürük. Odur ki, hər birimiz və tərbiyə etdiyimiz gələcəyin Azərbaycan vətəndaşı olacaq şagirdlərimiz əminliklə, qürur hissə ilə fər edərək deyirik: Biz Heydər Əliyevin Azərbaycanının vətəndaşıyıq!

Dünya Azərbaycanlılarının iqrulayında Heydər Əliyev milli dövlətçiliyimizin ideya teməlini "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır" kimi ifadə etməklə,

azərbaycançılıq məfkurəsini dövlət ideologiyası olmaqla yanaşı, həm də həyatımızın bu məfkurəyə dair digər istiqamətləri üçün dərək önləmildir.

"Bizim üçün tarixi bir amal var - azərbaycançılıq" deyən ümummillili


TƏHSİL MİLLƏTİN GÖLƏCƏYİDİR.
HEYDƏR ƏLİYEV,
AZƏRBAYCANIN ÜMÜMMİLLİ LİDERİ

Şagirdlərin Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyəsi - Pedaqoji məqalə

Azərbaycançılıq ideologiyası real müstəqilliye nail olmaq, vahid, bələndməz Azərbaycanı qorub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Milli mənsubiyyəti, millimənvi dəyərləri hifz etmek, eyni zamanda onların ümumbaşarı dəyərlərlə sintezindən, integrasiyasından bəhrəlmək deməkdir. Xalqımızın milli-mənvi dəyərlərini həm müdafiə etməyi, həm də qorub saxlamağı bacaran, dövlətə vətəndaşın mənafeyini üzvi şəkildə birləşdirən azərbaycançılıq ideologiyası ölkədə vətəndaş birliyi üçün uğurlu təməldir.

Məktəbdə aparılan tərbiyəvi prosesdə şagirdlərimizin gələcəkdə dünyadan hansı yerində təmsil olunmaqlarından asılı olmayaq onlara müqaisə və ətraflı təhlil aparmaq vərdişlərinə yiyələnmək baxımından izah olunur ki, bu gün monoetnik və işğalçı Ermənistandan fərqli olaraq Azərbaycan polietnik dövlət kimi ərazisində yaşayan bütün xalqların vətənidir. Bu mənada, ölkədə reallaşdırılmasına səy göstərilən istənilən ideya təkcə azərbaycanlıların deyil, digər milli azlıqların da marağını özündə tam ehtiva edir. Yəni dövlətin hədəflədiyi her hansı bir ideya və programlar etnik mənsubiyyətdən, dindən asılı olmayaq ölkənin bütün əhalisinin maraqlarını öne çəkir. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı yüksək seviyyədə təmin olunur.

Həmçinin yaxın keçmişin tarixi reallığını şagirdlərimizə çatdırın zaman onlara daim yaddaşlarında saxlamaq üçün öyrədilir ki, ümummilli lider Heydər Əliyev ölkədə mü-



tərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da dözümlü mühitin yaradılmasını təmin etmiş, dinlər arasında qarşılıqlı hörmətə səyəkən münasibətlərin formalasmasına çalışmışdır. Milli-dini mənsubiyyətdən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyelik hissini yaşaması da tolerantlığın bariz nümunəsidir. Dini və etnik tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə başqa dinlər, millətlərə dözümlü münasibət özünü yaşadır. Ulu önder Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası isə dini-etnik tolerantlığın en başlıca təminatçısı kimi çıxış edir.

Ümummilli liderimiz Heydər Əliyevin iradə və əzmi sayesinde bu gün Azərbaycançılıq Azərbaycan dövlətinin mili-siyasi məfkurəsinə çevrilmişdir.

Bu gün Azərbaycan müstəqillik yollarında inamlı irəliləyir. Prezident İlham Əliyevin apardığı praqmatik, düşünülmüş siyaset nəticəsində ulu önder Heydər Əliyevin azə-



baycançılıq məfkurəsi milli ideologiya və güclü dövlətçilik təlimi kimi nüfuz qazanıb.

Bu gün ümumtehsil məktəblərində Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri, Azərbaycanın dövlət rəmzləri bu məsələnin uşaqlara aşilanmasında müstəsna əhəmiyyət kəsb edir. Məktəbimizdə elmi-tarixi, ədəbi-bədii materialların zənginliyi fonunda müəllimlərin pedaqoji ustalığı ondan ibarətdir ki, onlar şagirdlərin şüuruna, dünyagörüşünə, hissiyatlarına təsir edən nümunələr əsasında müvafiq izahat işi aparırlar. Əlbəttə, humanitar fənlərin tədrisi həmin işlərdə mühüm rol oynayır, lakin program materialları ilə kifayətlənmək düzgün olmazdı. Azərbaycanın zəngin ana dili, flora-faunası, mədəniyyət abidələri, görkəmli tarixi və ədəbi şəxsiyyətləri, milli-mənvi dəyərləri, xalqımızın mentaliteti uşaqlarda milli iftخار hissini, milli təfəkkürün inkişaf etdirilməsi üçün əvezsiz mənbədir. Yəqin, əla bir azərbaycanlı, Azərbaycan vətəndaşlığı tapılmaz ki, bir əsr bundan əvvəl qurulan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olması ilə, elelə de bugünkü müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısında ölçüyəlməz misilsiz xidmetləri ilə, həmçinin Ermənistən mərkəli işğalçı qüvvələrinə qarşı döyük bölgələrində müstəsna qəhrəmanlıq göstərən və bu yolda şəhid, qazi olmuş əsgərlərimizlə, rəşadətli ordumuzun Lələtəpə vuruşlarında, uğurlu "Naxçıvan əməliyyəti"ndə möhtəşəm tarixi qələbəsi ilə, dövlətimizin rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli göstərişine əsasən, işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası və bununla da doğma torpaqlarımıza "böyük qayıdış"ın başlanması ilə fərqli etməsin. Ele bir soydaşımız olmaz ki, cənab Prezidentin "Bizim bayraqımız canımızdır, ürəyimizdir. Bizim bayraqımızın her bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövülüyünü bərpa edəndən sonra milli dövlət bayrağımızın həm hele da işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayraqımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalgalanacaqdır" sözü onun qəlbində hədsiz sevinc, yüksək qurur hissi

və dövlətimizin qüdrətinə böyük inam oyatmasın.

Nəzərə alsaq ki, bu gün ayrı-ayrı kütləvi informasiya vasitələrində, müxtəlif sayt və kanallarda mentalitetimizə yad elementlərin yer alması uşaqlarda çəşqinqılı və onları düz-



gün yoldan sapdırma ehtimalı yarada bilər, o zaman məsələnin nə qədər ciddi mahiyyət daşılması göz önündədir. Məsələyə bu aspektən yanaşaraq qeyd etmək lazımdır ki, bu gün Naxçıvan Qarnizonu Tam ota məktəbin şagirdləri hərbi övladlardır və onların böyük əksəriyyəti Hərbi şəhərcikdə konpakt halında yaşıyır, təbii ki, bu istiqamətdə nəzərdə tutulan işlər ailələrlə six əməkdaşlıq şəraitində aparılır. Demək olar ki, məktəbimizdə təlim-tərbiye prosesində valideynlərin böyük əksəriyyəti fəal iştirak edir. Məktəbdə keçirilən tədbirlərdə, aparılan dərslərdə valideynlərin fəallığı, məktəb-valideyn əlaqələrinin yüksək səviyyəsi, təlim-tərbiye prosesində uğurların əldə olunmasına getirib çıxarırlar. Daha dəqiq ifadə etsək, bu gün hər bir valideyndə belə bir fikir formalasılıb ki, mənim övladım niyə digərlərindən geridə qalmalıdır. Bu gün məktəbdə sağlam rəqabət mühürtinin yaradılması, şagirdlərə öz doğma övladı kimi yanaşma, böyük mənəvədən nəslin və tətərəvərliyi, təhsili, saqlamlığı, tərbiyəsi, əxlaqi, Azərbaycançılıq məfkurəsi istiqamətində inkişafı pedaqoji heyətin en başlıca amalıdır.

Bu gün nəzərə alsaq ki, məktəbimiz digər ümumtehsil məktəblərindən fərqli olaraq Azərbaycanımızın hər bir bölgəsindən olan valideynlərin övladlarından və onlar müxtəlif etnoslarının nümayəndələridir, onda pedoqoji kollektivin məsuliyyəti daha da artır. Məsələnin həssaslığını dərk edən məktəbin rəhbər-

liyi ideoloji işin təşkilində, uşaqların tərbiyəsi ilə bağlı məsələlərdə bu məqama xususlu diqqət göstərək, şagirdlərin milli dəyərlərə yanaşı, ümumbaşarı, multikultural dəyərlərə hörmət ruhunda tərbiyəsinə üstünlük verir.

Məktəbdə şagirdlərin intellektlərinin inkişafına xüsusi diqqət göstərilir. Heç şübhəsiz, şagirdlərə yalnız fənlər üzrə program materialları çərçivəsində müəyyən biliklərin verilməsi məsələyə birtərəfli yanaşmaq deməkdir. Bunun üçün məktəbin müəllimləri şagirdlərin əldə etdikləri bilikləri tətbiq, sosial-ictimai hadisələri təhlil etməyə, bunlar arasında müqayisələr aparmaqla müstəqil nəticə çıxarmına, tədqiqat xarakterli yaradıcı işlərə, layihələrdə iştiraka cəlb olunması onların dünyagörüşünün genişlənməsinə etibarlı zəmin yaradır. Məktəbdə şagirdlərin intellektinin inkişafına nail olmaq üçün mütlək, incəsənət əsərləri ilə tanışlıq, teatr tamaşaları, tanınmış şəxsiyyətlər görüşləri, tarixi abidələrə, muzeylərə ekskursiyalar da onların formalşamasına əsaslı şəkildə müsbət təsir göstərir. Xüsusilə "Oxunması zəruri olan kitabların" siyahısında olan kitabların oxunub, müzakirəsinə təşkil etmək, bunlarla yanaşı kiçik həcmli esselər yazılması uşaqların inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Əlbəttə, bir pedoqoji mühazirədə şagirdlərin azərbaycançılıq məfkurəsi istiqamətin də aparılan işləri ehate etmək imkan xaricindədir. Pedoqoji mühazirədə qeyd olunan məsələlərə yaradıcı yanaşmaq, onların ətrafinda müzakirələr aparmaq və yeni təkliflər irəli sürmək məqsədən müvafiq oları. Bütün bunlarla əlaqədar ideoloji sahədə ümumi məqsədimizi, vəzifələrimizi və fəaliyyətimizi konsepsiyasını müəyyən edən ulu öndərimizin biz təhsil işçilərinə ünvanlığı bu müdrik fikirləri daim yaddaşımızda səsləndirməlidir: "Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevirməye qadir, müstəqillik ideyalarına sadıq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhu nəsil yetişdirmək".

Natiq Əhmədov
Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru

Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir

Milli Məclisin deputati Kamilə Əliyevanın yap.org.az-a müsahibəsi

- Kamilə xanım, məlum olduğun kimi, ölkəmizdə uğurlu sosial siyaset həyata keçirilir. Bu siyasetin üstünlükləri barədə nə deyə bilərsiniz?

Ümumiyyətlə, Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev qarşıya respublikamızda sosial sferanı dünyanın qabaqcıl ölkələrindeki səviyyəyə çatdırmaqla bağlı mühüm vəzifə qoyub. Bu hədəfə çatmaq üçün ölkəmizdə bilavasite insanların həyat şəraitinin daha da yaxşılaşmasına, onların gəlir imkanlarının mütəmadi qaydada artırılmasına, müxtəlif xidmətlərin elçatanlığının təmin olunmasına hesablanan islahatlar aparılır, hüquqi baza möhkəmləndirilir, eyni zamanda, praktiki müstəvində çoxsaylı tədbirlər reallaşdırılır. Həyata keçirilən ardıcıl və məqsədyönlü siyasetin neticəsidir ki, son 16 ildə Azərbaycan insan inkişafı indeksini əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışa nail olub və MDB-də lider mövqeyə yüksəlib. BMT-nin bəyan etdiyi Minilliyyin inkişaf Məqsədlərinə qoşulan respublikamızda hazırda işsizlik və yoxsulluq 5 faiz səviyyəsindədir ki, bu da bütün dünya üzrə ən yaxşı göstəricilərdən biri hesab olunur. Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədəki nitqində dövlət başçımız respublikamızda reallaşdırılan sosial siyasetin birmənalı olduğunu xüsusi olaraq nəzərə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlət başçısı deyib: "Bizim sosial siyasetimiz birmənalıdır. Dəfələrlə demişəm ki, siyasetimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir".

Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev hələ 2018-ci ilin sonlarında bəyan etmişdi ki, qarşidan gələn dövrə əhalinin sosial durumunu daha da yüksəldilməsi prioritet təşkil edəcək. Praqmatik siyasetçi olan Prezident İlham Əliyevin verdiyi vədlər yüksək səviyyədə yerinə yetirilir. Belə ki, Azərbaycanın dövlət başçısı 2019-cu ilin arxada qalan dövrü ərzində iki böyük sosial isləhat paketi təsdiqləyib.

Respublikamızda cari ilin əvvəlində reallaşdırılan sosial isləhatlar bir tərəfdən Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasetin effektivliyini, yüksək praktiki neticələr verdiyini təsdiqləyir, digər tərəfdən də dövlətimizin gücünü nümayiş etdirir. Elan olunan və iki mərhələdə həyata keçirilən sosial isləhatların maliyyə yükü kifayət qədər böyükdür. Ümumilikdə, hər



iki sosial paketin dəyəri cari il üçün 2,3 milyard manat, növbəti il üçün isə 3 milyard manatdır. Bu il ərzində əməkhaqları, pensiyalar, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artıb. Bütün bunlar isə əhalinin rifah halının yüksəlməsinə xidmət edir.

- Bu gün cəmiyyətdə əsas müzakirə mövzusu ölkə Prezidenti tərəfindən həyata keçirilən isləhatlardır. Sizə, bu isləhatların əhəmiyyəti nədən ibarətdir?

Zaman dəyişir və hər dövr qarşıya yeni tələblər, yeni çağrıları qoyur. Müasirleşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti də öz siyasetini məhz zamanın dəyişən tələblərinə uyğun qurur. Dövlətimizin başçısı ölkəmizdən bundan sonra inkişaf perspektivləri ilə bağlı qarşıda yeni mühüm vəzifələr durduğunu bildirib. Respublikamızın indiye qədərki inkişafından, qazanılan uğurlardan məmənunluğunu ifadə edən Prezident İlham Əliyev, eyni zamanda, imkanların daha geniş olduğunu nəzərə çatdırıb. Dövlət başçısı bütün sahələrdə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması, rüşvet-xorluğa və korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, kadr isləhatlarının davam etdirilməsi, gənclərin yüksək vəzifələrə irəli çəkilməsi ilə bağlı verdiyi tapşırıqlar xüsusile aktualdır. "Çox güclü siyasi iradə ortaya qoyulub. Biz Azərbaycanı müasir, sürətli inkişaf edən, şəffaflığı öz siyasetində bayraq edən ölkə kimi görmək istəyirik və buna nail olacaq. Heç kim bu işdə bizi mane ola bilməz", - deyə Prezident İlham Əliyev qətiyyətlə bildirib.

Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir. Ancaq yalnız iqtisadi potensiala arxayı olmaqla respublikanın perspektiv inkişafını təmin etmek mümkün deyil. Inkişafın ardıcılığının təmin olunması böyük dərəcədə idarəetmə mexanizminin optimal qurulmasına, kadrların düzgün seçilib yerləşdirilməsindən asılıdır. Respublikamızda cari ilin əvvə-

lindən daha aktiv fazaya daxil olan institutional isləhatlar da məhz idarəetmədə səmərəliliyi və çevikliyi artırmağa hesablanıb. Qeyd etmək yerinə düşər ki, 2019-cu ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən struktur isləhatları ilə bağlı mühüm qərarlar qəbul edilib. Və bu istiqamətdə işlər daha aktiv fazaya daxil olub. Ardıcılıqla aparılan struktur isləhatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur.

- Hər bir sahədə həyata keçirilən tədbirlər ictimai nəzarət məsələsi də aktual olaraq qalır...

Prezident İlham Əliyev həmişə ölkə vətəndaşlarına müraaciət edərək onları fəal olmağa, Azərbaycanın inkişafı naminə reallaşdırılan siyasetə dəstək verməyə çağırıb. Dövlət başçısının mövqeyi belədir ki, güclü ictimai nəzarətin təmin olunması ölkənin qarşısında duran məsələlərin həllində çox mühüm amildir. Dövlət başçısının ölkəmizini yeni inkişaf mərhələsinə çıxartmağı hədefləyən çağrıları da həm icra hakimiyyəti qurumlarına, həm də bütün cəmiyyətə üvanlanıb. Bu xüsusda fikirlərini ifadə edən Prezident İlham Əliyev deyib: "Biz xoşagelməz hallara qarşı mübarizə aparmalıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansı qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər. Vətəndaşlar da öz növbəsində məlumat verməlidirlər, ictimai nəzarət baxımından daha da fəal olmalıdır ki, biz isləhatları aparaq və ölkəmizin qüdrətini artırıq".

Qeyd edim ki, son 16 ildə Azərbaycanın yüksək inkişaf dinamikası nail olmasında cəmiyyətin fəallığının müstəsnə rolü olub. Yüksək vətəndaş fəallığı olmadan Azərbaycandakı möhkəm daxili sabitliyi və dinamik inkişafı heç təsəvvür etmək belə mümkün deyil. Biz xatırlaya bilərik: Ən həssas, ən zəruri məqamlarda vətəndaşlar öz mövqelərini açıq, qətiyyətli şəkilde ortaya qoyublar, dövlət, Prezident İlham Əliyevə dəstək nümayiş etdiriblər, aparılan siyasetə "hə" deyiblər. Eyni zamanda, dövlət də öz siyasetini müəyyənləşdirərkən daim sosisiymun mövqeyini, cəmiyyətdən

gələn sosial sifarişləri nəzərə alıb və bu vəhdət də uğurlarımızi təmin edib.

Son illərdə könüllülər hərəkatının geniş vüsət alması ölkəmizdə vətəndaş fəallığının artmasına yaxşı nümunədir. Bu gün könüllülər hərəkatında on minlərlə gənc birləşir. Könüllü gənclər son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərin təşkilində və keçirilməsində böyük fəallıq və idarəcilik keyfiyyətləri nümayiş etdiriblər. Könüllülər həmçinin "ASAN xidmət", "DOST" mərkəzlərində, aqrar sektorda, hüquqmühafizə orqanlarında geniş şəkildə təmsil olunurlar.

- Kamilə xanım, bu gün respublikamızın regionları da dinamik şəkildə inkişaf edir. Prezident İlham Əliyev mütəmadi olaraq bölgələrə səfər edərək görülən işlərlə şəxsən tanış olur. Bu amil bölgələrimin sosial-iqtisadi inkişafında nə dərəcədə rol oynayır?

Son 16 ildə ölkənin bütün regionlarının tarazlı inkişafının təmin olunması Azərbaycanın daxili siyasetinin prioritətləndən birini təşkil edib. Bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmaq üçün 2004-cü ildən bəri Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tərəfində imzaladığı növbəti Fərmanla "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiqlənib və hazırda bu programın da icrası yüksək səviyyədə təmin edilir.

Regionların inkişafının davamlı olaraq diqqət mərkəzində saxlanması və bəhs olunan Dövlət proqramlarının icrasının yüksək səviyyədə təmin edilməsi ölkənin bütün bölgələrində müsbət reallıqların yaranması ilə nəticələnib. Inkişafın, quruculuq-abadlıq işlərinin, müasir infrastruktur yaradılmasının, əhalinin kommunal rahatlıqlarla yüksək səviyyədə təmin edilməsinin paytaxt Bakı ilə məhdudlaşması, bütün regionları əhatə etməsi ölkənin hər bir vətəndaşında iftixar və böyük məmənluq hissi yaradır.

Bu yaxınlarda Prezident İlham Əliyev Qəbələ və Ağdaş rayonlarında səfərdə olub. Dövlət başçısı bu səfəri çərçivəsində hər iki rayonda son vaxtlarda görülen işlərlə tanış olub, bir sıra infrastruktur və istehsal təyinatlı obyektlərin açılışına qatılıb və Özünün dəyərləri tövsiyələrini verib. Prezident İlham Əliyevin regionlara səfərləri zamanı diqqəti çəkən əsas məqamlardan

biri də dövlət başçısının ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə six temaslar qurmasıdır. Bu kontekstdə dövlət başçısının yuxarıda bəhs olunan rayonlara növbəti səfəri də respublikamızda uğurla reallaşdırılan dövlət siyasetinin identifikasiyini - bu siyasetin bilavasitə cəmiyyətdən gələn sosial sifarişlər əsasında formalasdırıb. Praqmatik siyasetçi olan Prezident İlham Əliyev ölkə rəhbəri kimi Özünün və dövlətin sosial dayağı qismində Azərbaycan cəmiyyətini görür, məhz xalqa güvenir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, bütün memurların ən ümddə vəzifəsi xalqa xidmət etməkdir, eyni zamanda, vətəndaşlar da milli dövlətimizin möhkəmlənməsinə, təhdidlərdən qorunmasına öz töhfələrini verməlidirlər. Beləliklə, respublikamızda sarsılmaz xalq-iqtidar birlili formalaşıb.

Son 16 ilin təcrübəsi deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə əzsiz ötüşmür. Dövlət başçısı insanları narahət edən məsələlərlə yerindən tanış olur, həmçinin əvvəller verilən tapşırıqların müvafiq qurumalar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasetinin prioritətləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırıldığı məsələlər mütləq nəzərə alınır.

Biz dövlət başçısının fəaliyyəti üçün səciyyəvi olan bu cəhəti həmçinin Onun Qəbələ və Ağdaş rayonlarına səfəri zamanı da müşahidə etdik. Səfər çərçivəsində keçirilən görüşlərdə Prezident İlham Əliyevin cəmiyyətinin, vətəndaşların arzu və istəklərinə, müraciətlərinə böyük həssaslıqla yanaşığının bir daha şahidi olduq. Elə Ağdaş şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin istismarla verilməsindən sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüldəki çıxışı zamanı da Prezident İlham Əliyev vurğulayıb ki, O, problemlərin həlli nə olmaq üçün regionlara müntəzəm səfərlər edir, bu barədə məhə vətəndaşların dilindən eşitmək istəyir.

Bütövlükde, Prezident İlham Əliyevin fəaliyyətini məhz milli maraqlar üzərində qurması, da-im insanların arzu və istəklərini yerinə yetirməyə çalışması öz növbəsində cəmiyyətdə dövlət başçısına, Onun reallaşdırıldığı siyasetə böyük inamı daha da gücləndirir.

Sergey Lavrova layiq olduğu cavab verilmelidir

Ermənistanda səfərdə olan Rusyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllində vasitəçilik prinsipləri nə zidd olan, status-kvonun saxlanılmasına hesablanan bəyanatlar və açıqlama ilə çıxış edib. Bununla da, bir daha Rusiya rəsmisi Ermənistana Dağılıq Qarabağ münaqişəsinin həllində öz dəstəyini nümayiş etdirib. Söhbət etdiyimiz müsahiblərimiz Lavrovun Dağılıq Qarabağla bağlı mövqeyinin beynəlxalq hüquq normalarına zidd olduğunu bildirdilər.

Politoloq Elşad Mirbəşiroğlu: “Ərazi bütövlüyü, heç bir halda, pozula bilməz”

- Rusyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfəri zamanı Ermənistana-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin tənzimlənməsi, ümumiyyətə, münaqişə vəziyyəti ilə bağlı bezi mövqeler sərgilədi. Hər şeydən önce, o, Ermənistənən son zamanlar intensiv şəkildə səsləndirdiyi bir məsələ ilə bağlı fikrini bildirdi. Belə ki, Ermənistən tərəfi, xüsusilə, Nikol Paşinyanın qondarma Dağılıq Qarabağ rejiminin danışıqlar prosesinə qoşulması məsələsini tez-tez gündəmə getirir. Sergey Lavrov bununla bağlı mövqeyini bildirərək, qeyd etdi ki, danışıqların formatının dəyişdirilməsi münaqişə tərəflərinən asılıdır. Yəni burada mütələq Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Dündür, Sergey Lavrov bunu bir-başa səsləndirməsə də, amma onun fikrindən çıxan netice budur. Azərbaycan isə, birmənəli şəkildə, qondarma rejimlə hər hansı bir danışıqlar aparmayacaqdır. Azərbaycanın mövqeyi bundan ibarətdir. Deməli, Rusyanın da Sergey Lavrov simasında dəstəklədiyi mövqə ondan ibarətdir ki, bundan sonra danışıqlar Ermənistənən Azərbaycan arasında aparılacaqdır. Sergey Lavrov orada həm ərazi bütövlüyü, həm də ki, xalqların müqəddərətini təyin etmə imkanlarını qeyd etdi. Əslində qalsa, Azərbaycan tərəfi həmişə Dağılıq Qarabağ təcrübə de mövcud olan ən yüksək statusunu verməye hazır olduğunu bildirib. Təbii ki, burada da müəyyən şərtlər gözlənilməlidir. Yəni birincisi, Qarabağda azərbaycanlı əhalinin yenidən məskunlaşdırılması, onların təhlükəsizliyinin təmin olunması və məsələlərinin həll olunmasında sonra Dağılıq Qarabağın statusu məsələsi həll oluna bilər. Bu da, birmənəli olaraq müstəqil, hər hansı bir siyasi qurum formasında ola bilmez. Bu məsələ heç müzakirə obyekti de deyil. Dağılıq Qarabağın muxtarıyyət məsələsi müzakirə obyektidir. Sergey Lavrovun ərazi bütövlüyü məsələsini səsləndirməsi isə, təbii ki, ondan xəber verir ki, dövlətin ərazi bütövlüyü məsələsinə həssas yanaşılır. Yəni Azərbaycanın ərazi bütövlüyü pozulmamalıdır. Təbii ki, Sergey Lavrovun diplomatik ritorikası bir sira məqamlara hesablanmış ola bilər. Amma reallıq naminə qeyd etmək lazımdır ki, Sergey Lavrov orada ərazi bütövlüyü və xalqların öz müqəd-

dəratını təyin etmə məsələsi ilə yanaşı, ərazi bütövlüyü məsələsini de səsləndirib. Ərazi bütövlüyü, heç bir halda, pozula bilməz, bu, Azərbaycanın maraqlarına cavab verir. Amma xalqların müqəddərətini təyin etmə məsələsi, müstəqil bir dövlət şəklinde olması mütələq deyil. Hesab edirəm ki, Sergey Lavrovun səsləndirdiyi fikirlərdən biz öz maraqlarımız, xeyrimiz və ədalətli mövqeyimiz üçün istifadə etməliyik və edə bilərik. Çünkü orda o məqamlar aydın şəkildə sezilir, sadəcə olaraq, onu qabardıb ictimaləşdirmək lazımdır.

Politoloq Qabil Hüseynli:
“Sergey Lavrov həm erməni xisətini, həm də erməni mənşəli olmasını sübut etdi”

- Ermənistənən səfərdə olan Rusyanın xarici işlər naziri Sergey Lavrov Ermənistən-Azərbaycan, Dağılıq Qarabağ münaqişəsinin həllində vasitəçilik prinsiplərinə zidd olan bəyanatlar və açıqlama ilə çıxış etməsi, sözsüz ki, onun ermənipərest mövqeyindən irəli gəlir.



Onun açıqlaması Helsinki Yekun Aktının 1975-ci ilde Finlandiya paytaxtı Helsinki də Avropada sülhə və əməkdaşlığı dair keçirilmiş konfransının əsas prinsiplərində dövlətlərin ərazi bütövlüğünün qorunub-saxlanması prinsipine tamamilə ziddir. Bu, həm də beynəlxalq hüququn davakar separatizmle bağlı müddələvarına da ziddir. Çünkü beynəlxalq hüquq davakar separatizmə qarşı mübarizənin zəruriliyini vurgulayıb. Ermənistənən səfəri zamanı Sergey Lavrov separatçıları açıq-aşkar müdafiə etdi və əli soyqırımı yolu ilə azərbaycanlıların qanına batmış, bulaşmış quldur rejimi sanaki mələk donunda təsvir etməyə çalışaraq, faktiki olaraq, meydən oxuyucu bir mövqə tutdu və Azərbaycanın ərazi bütövlüğünü, şübhə altına qoyan fikirlər səsləndirdi. Sergey Lavrova bu qədər səlahiyyəti, belə bir mandati kim vermişdir, demək cətdir. Ən azından, Rusiya Xarici İşlər Nazirliyi və yaxuda ki, Kremlinin sözcüsü, bununla bağlı bəyanat yaymalıdır, bir açıqlama vermeliyidir. Çünkü Sergey Lavrov danışıqlar prosesinə ciddi əngəl yaranan, hətta onun davam etdirilməsini ciddi sual işarəsi altında qoyan təxribatçı bir addım atdı, bu addımla, o, həm erməni xisətini, həm erməni mənşəli olmasını sübut etdi, həm də, bütövlükdə, böyük bir dövlətin Rusyanın xarici işlər naziri kimi deyil, sanki Ermənistənən xarici işlər naziri kimi danışı. Bu qalmaqla doğuran bir hərəkətdir. Azərbaycan tərəfi bu hərəkətin qarşısını almaq üçün Rusyanın siyasi rəhbərliyi ilə ciddi danışıqlar aparmalı və bu məsələde həmin ölkədən siyasi izahat istəməlidir. Əgər bu, başa tutmasa, Azərbaycan ATƏT-in siyasi rəhbərliyinə, digər iki həmsədr dövlətlərə müraciət etməli və onlarından da bu məsələ barədə izahat istəməlidir. Əgər məsələlər lazımi netice verməzsa, bu məsələnin BMT səviyyəsində de qaldırılması vacib amillərdən biri sayılmalıdır. Çünkü söhbət işğal edilmiş ərazilərimizdən və Azərbaycanın ərazi bütövlüğünün təmin edilməsinin gələcək taleyində gedir.

GÜLYANƏ

“Azəristiliktechizat” ASC: Noyabrın 15-dən mənzillərə istilik veriləcək

Noyabrın 14-də Yeni Azərbaycan Partiyasının icra Katibliyində “Azəristiliktechizat” ASC-nin sədr müavini İlham Mirzəliyev qış mövsümüne hazırlıq işləri ilə bağlı mətbuat konfransı keçirib. AZƏRTAC xəber verir ki, mətbuat konfransında İlmirzəliyev ölkəmizdə qazanılan nailiyətlərin əsasını ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasının təşkil etdiyini vurgulayıb.



Onun sözlərinə görə, ölkə rəhbərliyinin vətəndaşlarının kommunal xidmet təchizatının yaxşılaşdırılması, mövcud problemlərin operativ həlli, son nəticədə vətəndaş məmənluğunu təmin olunması ilə bağlı tapşırıqların icrası istiqamətində müvafiq addımlar atılır. Bütün bunlar ölkə iqtisadiyyatının və əhalinin yüksək standartlara cavab verən kommunal xidmətlər təchizatı ilə bağlı bu xidmətləri göstərən müəssisələr qarşısında da məsul vəzifələr qoyur. ASC sədrinin müavini deyib ki, bu baxımdan, aktual əhəmiyyət kəsb edən məsələlərdən biri de ölkədə dayanıqlı istilik təchizat sistemini yaradılması, əhalinin etibarlı və keyfiyyətli istiliklə təmin edilməsidir. O qeyd edib ki, ölkəmizdə istilik təchizatı sisteminin bərpası və yaxşılaşdırılmasında dönüş nöqtəsi 2005-ci ilə ölkə başçısı tərəfindən indiki “Azəristiliktechizat” ASC-nin yaradılması olub: “Ötən illər ərzində Prezident İlham Əliyevin tapşırığı ilə ciddi işlər görülüb. İlk növbədə, təhsil və səhiyyə müəssisələrində istilik sistemlərinin bərpası ilə bağlı çoxsaylı layihələr icra olunub, yaşayış binalarında sistemlərin bərpasına başlanılıb və bu gün də bu işlər davam etməkdədir”.

i.Mirzəliyev diqqətə çatdırıb ki, təmsil etdiyi qurumun strategiyasının 3 əsas prinsipi var. Bunlar uzun illər 1960-70-ci illərin texnologiyalarına əsaslanan həddən artıq mərkəzləşmiş sistemlərin tədricən yenidən qurularaq istilik məntəqələri olan qazanxanalara çevriləməsi, istiliklə təmin edilməyən ərazilərin müəyyənləşdirilərək optimal istilik sistemlərinin yaradılması və mövcud köhnə tipli qazanxanaların modernləşdirilərək müasir tipli qazanxanalara çevriləməsindən ibarətdir. Bu strategiya nəticəsində 2005-2019-cu illərdə 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-dək qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən çox təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa olunub.

Bəhruz Quliyev: “Artıq ölkəmizin nəqliyyat uğurları qitələrarası istiqamətə də yönəlib”

Azərbaycanın istər regionda, istərsə də beynəlxalq aləmdəki nəqliyyat sektorunda əldə etdiyi nailiyətlər kifayət qədərdir və biz bunu son illər həyata keçirilən müxtəlif layihələrdən də görmüşük”. SIA xəber verir ki, bu fikirləri Olaylar.az-a “SOS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov qəbul edərək, irəli sürdüyü fikirlərini şərh edərək deyib.



Siyasi ekspertin sözlərinə görə, nəinki dəmir yolu sektورunda, ümumiyyətlə nəqliyyat sektorunda yükdaşımalarla, turizm sahəsində və s. sahələrdə qazanılan uğurların hər birinin əsasında güclü və tükənməz iqtisadi potensial, ən müasir standartlara malik nəqliyyat infrastrukturlarının və dəhlizlərinin yaradılması və s. bu kimi faktorlar dayanmaqdadır: “Əbəs deyil ki, cənab Prezident bu xüsusda fikirlərini bildirərək vurğulayıb ki, nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 31-ci yerdədir. O cümlədən, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında dəmir yollarının səviyyəsinə və keyfiyyətinə görə Azərbaycan dünya miqyasında 34-cü yerde qərarlaşır. Əlbəttə ki, dünyadan aparıcı dövlətləri sırasında və qısa müddət ərzində belə bir böyük uğurların əldə edilməsi özündə digər mühüm amilləri ehtiva etməkdir. Misal üçün, ölkəmizin müxtəlif beynəlxalq iqtisadi layihələrdə hem təşəbbüskar, hem də iştirakçı olaraq çıxış etməsi faktının özü sübut edir ki, dünyadan aparıcı dövlətləri nəqliyyat sektorunda mühüm coğrafi əhəmiyyətlərə malik olan Azərbaycanla əməkdaşlığı can atır, həmin istiqamətdə növbəti layihələri reallaşdırmağa çalışırlar. Bu baxımdan, yalnız dəmir yolu deyil, eyni zamanda avtomobil yolları, həmçinin dəniz vasitəsi ilə həyata keçirilən marşrut xətlərinin təminatında ölkəmiz liderlik mövqeyini qoruyub-saxlamaqdadır. Prezident İlham Əliyevin sözügedən görüşdə ötən il yeni dəmir təcart limanının, 2017-ci ilde isə Bakı-Tbilisi-Qars tarixi dəmir yolunun istifadəyə verilməsini də xatırlatması bu deyilənləri kifayət qədər təsdiq edir. Ümumiyyətlə, ölkəmiz bütün sahələrdə olduğu kimi, nəqliyyat tranzitində də öz etibarlığını qoruyub-saxlamaqdadır”.

“Ölkə başçımızın son aylarında qonşu ölkələrin dövlət rəhbərləri ilə görüşü barədə qeyd etdiyi fikirlərindən də belə bir nəticə hasil etmək mümkündür ki, Azərbaycan mehriban qonşuluq prinsiplərinə sadıqdır və istər nəqliyyat, istər tranzit sahəsində aparılan danışıqların nəticələrinin müsbət həll olunması da həmin fikirləri isbatlayır”, deyə qeyd edən Bəhruz Quliyev əlavə edib ki, bu gün Çin-Qazaxistan-Azərbaycan-Avropa dəhlizinin fealiyyəti isə onu sübut edir ki, artıq ölkəmizin nəqliyyat uğurları qitələrarası istiqamətə də yönəlib: “Baxın, bu gün Əfqanistan-Türkmenistan-Azərbaycan-Avropa istiqamətinə de yüksək daşınır, habelə Lapis-Lazuli dəmir yolu ilə Bakı-Tbilisi-Qars dəmir yolu artıq birləşib. Bütün bunlar isə bila-vasite cənab İlham Əliyevin məqsədyönlü, qətiyyətli və uzaqqörən siyasetinin aşkar göstəricisidir. Çünkü bu layihələrin hər birində ölkəmizin böyük, danılmaz təşəbbüsleri, ideyaları dayanır. Eyni zamanda, Azərbaycanın Şimal-Cənub, Şərqi və Qərb nəqliyyat dəhlizinə de mühüm yer alması həmin nəhəng layihələrin davamlı olacağı anonsunu verməkdədir. Bu, eyni zamanda dövlətimizə, xalqımıza çox böyük dividəntlər verəcək ki, həmin vasitələrlə ölkəmizin iqtisadi və sosial təməlləri möhkəmənməkdə davam edəcək, həm də vətəndaşlarımızın sosial-rifah hallarının daha da gücləndirilməsinə nəhəng töhfələr veriləcək. Ümumiyyətlə, son illər ərzində ölkəmizdə 15 min kilometrdən çox yolu çəkilməsi, coxsayılı körpülərin, aeroportların tikilməsi həqiqətən de iqtisadi inqilab reallığıdır ki, biz qarşıda bundan da uğurlu hadisələrin şahidlərinə çevriləcəyik”.

15 noyabr 2019-cu il

BSU-da "Azərbaycan ədəbiyyatşunaslığında Məmməd Cəfər məktəbi" mövzusunda dəyirmi masa keçirilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 aprel 2019-cu il tarixli Sərəncamına əsasən, görkəmli ədəbiyyatşunas ve tənqidçi, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət mükafatı laureati, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məmməd Cəfərovun anadan olmasının 110 illiyi ilə əlaqədar olaraq, respublikamızda müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bakı Slavyan Universitetində Azərbaycan filologiyası fakültəsinin, Azərbaycan ədəbiyyatı kafedrasının və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin birgə təşkilatlığı ilə "Azərbaycan ədəbiyyatşunaslığında Məmməd Cəfər Cəfərov məktəbi" mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada professor Tahirə Məmmədin "Akademik Məmməd Cəfər Cəfərovun yaradıcılığında klassik irlər, romantizm və linqvopoetika problemləri" mövzusunda, dosent Pervane İsayevanın "Hüseyin Cavid və Cəlil Məmmədquluzadənin ədəbi yaradıcılığı Məmməd Cəfər Cəfərovun tədqiqatlarında" mövzusunda, dosent Maral Yaqubovanın "Məmməd Cəfər Cəfərovun Qərb bədii irlər və ədəbi-nəzəri fikrine münasibətinin prinsipləri" mövzusunda, Şəfa Əliyevanın "Nəzəriyyəçi alimin bədii yaradıcılığı" mövzusunda məruzələri dinlənilib. Məruzələr akademik Məmməd Cəfər Cəfərovun cəxçəhəlti yaradıcılığını geniş və ətraflı ehət edib.

Tədbirdə Azərbaycan filologiyası fakültəsinin dekanı, professor Eldar Piriyev çıxış edərək, bu istiqamətdə keçirilən tədbirlərin əhəmiyyətindən danışib.

Tədbirin sonunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsi tərəfindən hazırlanmış "Akademik Məmməd Cəfər Cəfərov: ədəbiyyat nəzəriyyəcisi" adlı kitabı təqdim edilib. Kitabın bir neçə nüsxəsi BSU-nun kitabxanasına hədiyyə olunub və xatirə şəkli çəkdirilib.

ZÜMRÜD

YAP Zaqatala rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb



Zaqatala rayon təşkilatı tərəfindən bələdiyyə seçkilərində 23 bələdiyyə üzrə 233 nəfər partiya üzvünün namizədiyi qeydə alınaraq, namizədlək vəsiqələri təqdim olunmuşdur.

Qeyd edək ki, YAP Zaqatala rayon təşkilatında partiya feallarının iştirakı ile treninglər keçirilib və imza vərəqələrinin doldurulma qaydaları barədə müvafiq izahatlar verilib. Bələdiyyə üzvlüyünə namizədləkləri irəli sürürlən YAP üzvləri ilə fərdi səhbatlər aparılmış, Yeni Azərbaycan Partiyasının tapşırıq və tövsiyələri onların nəzərinə çatdırılmışdır.

Hazırda rayon təşkilatında seçkilərdə irəli sürülcək namizədlərin təşviqatının keçirilməsi məqsədilə hazırlıq işləri davam etdirilməkdədir.

ZÜMRÜD BAYRAMOVA



Almaniyada saxlanılanlar radikal müxalifət təmsilçiləridirlər

Bəlli olduğu kimi, Almaniya Federal Daxili İşlər Nazirliyinin Federal Kriminal Polis əməkdaşları ölkənin Nidersaksen, Şlezviq-Holsteyn, Bremen, Şimali Reyn Vestfaliya, Brändenburg və Reynland-Pfalz əyalətlərində 38-dən çox ev və iş yerlərində reydlər keçirib. Keçirilən reydlər və aparılan yoxlamalar zamanı çoxlu sayıda xarici ölkə vətəndaşlarına aid pasportlar, viza çap edən xüsusi aparatlar, nağd pul və silah tapılaraq götürülüb.



Şimali Reyn Vestfaliya əyalətinin Daxili İşlər Nazirliyindən verilən məlumatda o deyilir ki, bu əyalətdə 180-e yaxın polisin iştirakı ilə ev və iş yerlərinə təşkil edilən basqınlar nəticəsində, miqrant alveri ilə məşğul olan şəbəkənin bağantwortları müəyyən olunub. Belə ki, kriminal polisin Düsseldorf, Köln, Frankfurt və Koblenz şəhərlərində keçirdikləri əməliyyatlar nəticəsində, azərbaycanlıların da saxlanıldığı bildirilir. Polis, mehz onların ilkin ifadələri əsasında azərbaycanlılardan ibarət dəstənin izinə düşüb, digərlərini də saxlayıb. Saxlanılan Azərbaycan vətəndaşlarının evlərinə baxış zamanı orada çoxlu sayıda Azərbaycan Respublikasına aid milli pasport, müxtəlif üzvlük vəsiqələri, arayışlar, möhür və ştamplar aşkar olunaraq götürülüb.

Onu da qeyd edək ki, Avropada yaşayan müxalifətyönlü fəal və sosial şəbəkə istifadəçisi Həbib Müntəzir artıq digər şəxslərin de adlarını açıqlayıb. Saxlanılanların hər biri Müsavat partiyasının və s. müxalifət partiyalarının üzvləridirlər. Onların fotolarını adlarını və fəaliyyət istiqamətlərini təqdim edirik.

Rövşən NURƏDDİN OĞLU

DSX: İrandan Azərbaycana 25 kiloqrama yaxın narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb



Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisine narkotik vasitələrin qeyri-qənumi getirilməsinin qarşısı alınıb.

D

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilər ki, noyabrın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun

Sim kəndi yaxınlığında sərhəd zastavasının xidməti sahəsində keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində meşəlikdə gizlədilmiş 1 edəd qara rəngli çanta aşkar olunaraq götürülüb. Çantaya baxış zamanı ümumi çəkisi 24 kilogram 785 qram olan (13 kilogram 240 qram heroin, 1 kilogram 535 qram metamfitamin, 10 kilogram 10 qram tiryek və 1500 edəd metadon-40 həb) narkotik vasitələr aşkarlanaraq götürülüb. Fakt üzrə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və nəticədə Astara rayonunun Sim kəndi yaxınlığında qeyd olunan narkotik vasitələri Azərbaycan Respublikasına gətirən İran İslam Respublikası vətəndaşı 1982-ci il təvəllüdü Əzimli Əhməd Əmenulla saxlanılıb. Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Erməni tələbələr: "Unutmayın ki, sizi hakimiyətə kimlər gətirib"

Ermənistən hökumətinin binası qarşısında etiraz aksiyaları bu gün de davam edib. SİA erməni mətbuatuna istinadən xəbər verir ki, xüsusi gənclərin iştirak etdiyi aksiyada təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanın istefası tələb olunur. "Sizin tərəfinizdən "bu, dar cərçivəli qrup tərəfindən edilən tələbdir və sadəcə dağıdıldı "kimi irəli sürürlən tezisiniz heç bir mənqiqə sığmir", deyə bəyan edən tələbələr bir daha bildirilər ki, onlar nazirin istefasını əldə edəcəklər. Onlar binanın qarşısına simvolik kreslo da getiriblər. "Gözərlərinizi açın, siz vəziyyətə nəzarət edə bilmirsınız. Araik Arutunyan, görünür unutmusunuz ki, sizi hakimiyətə kim gətirib və onu da unutmusunuz ki, sizi hakimiyətdən kim uzaqlaşdırıb bilər. Siz öz kreslonuzdan yapışmaq fikrində olmadığını deməklə yalan danışırsınız", etiraz aksiyasındaki iştirakçılarından biri deyib.



Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır

Avtobus parkının yenilənməsi işləri çərçivəsinə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən Bakıya getiriləcək 300 yeni avtobusdan 280-i artıq paytaxtdadır. Bu barədə AZƏRTAC-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, qarşidakı həftələrdə 20 yeni avtobus da şəhərimizdə olacaq və onlar 18 metrlikdir. İlk sonuna qədər bu avtobusların Bakıtrafi kənd və qəsəbələrdə istifadəye verilməsi planlaşdırılır.



Müxalifət mənfəət əldə etmək üçün icazəsiz aksiyalar keçirir

AXCP-nin ardınca Müsavat partiyası da icazəsiz aksiya keçirməklə, Bakı şəhərində ictimai-siyasi sabitliyi pozmağa cəhd etdi. Sual yanır, nəyə görə müxalifət daha çox icazəsiz aksiyalara, daha çox qarşılamaşmala və iğtişaslı meyil göstərir? Söhbət etdiyimiz müsahiblərimizin bir-mənali mövqeyi ondan ibarət oldu ki, müxalifətə xarici qüvvələr tərəfindən tapşırıq və göstəriş olduğundan, onlar pozuculuq aktları töretməyə cəhd göstərirlər.

"Həftə İçi" qəzetiñin baş redaktoru Sevinc Seyidova: "Mənşəyi məlum olmayan maliyyənin hamısı Əli Kərimli tərəfindən mənimənilir"



- AXCP-nin ardınca Müsavat partiyasının da ictimai-siyasi sabitliyi pozmaq üçün qanunsuz aksiya keçirməye cəhd etməsi, radikal qüvvələrin eyni sənəri üzrə fəaliyyət göstərdiyinin sübutudur. Burada, həm də üzdə həmrəy olduğunu bəyan edən müxalifət kəsimin daxillərində gizli qısqançıq hissərinin mövcudluğunu şahidi olur. Bir müddət əvvəl, Əli Kərimlinin qanunsuz aksiyalarla gündəmə gelməsi, ölkəmiz əleyhinə sosial şəbəkələrdə fəaliyyət göstərən bezi qruplar, müxtəlif internet televiziyalar vasitəsi ile verdikləri bəyanatların geniş yayılmışması, sanki Müsavat və digər radikal kəsimdə qıçıq yaradıb. Artıq həmin qüvvələr daxilində, xaricdən mənşəyi məlum olmayan maliyyənin hamısının Əli Kərimli tərəfindən məniməniləyi düşünürdü. Bu səbəbdən, Müsavat da AXCP-nin yolunu gedərək, ictimai-siyasi sabitliyi pozmaq, dövlət maraqlarını təhlükə altına atmaq təhlükəsi olsa belə, qanunsuz aksiya keçirməye cəhd göstərdi. Məqsəd həmin anti-Azərbaycan fəaliyyəti göstərən informasiya resursları ile adlarını qanunsuz aksiyaların sıfırmasını verənlərə çatdırmaq idi. Bu günlərdə Almaniyada Azərbaycandan gəden bezi şəxslər saxta yollarla "siyasi şirkət" alan şəbəkə aşkarlandı. Məsuliyyətə cəlb edilənlərin bir neçəsi, mehz Müsavat partiyasının üzvləridir. Onlar belə qanunsuz aksiyalarda çəkilən videolardan yararlanaraq, müəyyən mebleğ qarşılığında isə, polis tərefindən saxlanılanların Almaniya və digər dövlətlərdə siyasi mühacir adını almasının teşkil edirlər. Bu iş müqabilində əldə edilən gelir isə 100 minlərlə avrodur. Bu fakt bir dənə istər AXCP, istərsə də Müsavat partiyasının kimlərə və hansı maraqlara xidmət etdiyini bir daşa açıq şəkildə ortaya qoyur. Demokratiya və insan hüquqları kimi anlayış-

lar, həmin maraqlara xidmət yolunda, sadəcə, aldadıcı bir vasitədir.

ADİİM-in sədri, "Avrasiya" İA-nın baş redaktoru Cavid Sahverdiyev: "Bu gün icazəsiz aksiyaya çıxarılan insanlar sabah Avropaya mühacir kimi "satılır"



- Azərbaycanda rahat, təhlükəsiz, sərbəst, azad yaşamaq, fəaliyyət göstərmək istəməyen, radikal müxalifət, icazəsiz aksiya və qarşılamaşma yaratmaqla gündəmdə qalmaq istəyir. Bu, onlar üçün asan bir seçim və yoldur. Ona görə ki, radikkallar fəaliyyətlərinə ancaq bu yola istiqamətləndiriblər. Müsavat başşanı Arif Hacılı özüne 14 müşavir təyin etməkdənə, aksiyalarda səsləndirdikləri məsələlərlə bağlı partiyanın "başbiblənləri" təkliflər paketini ictimaiətdirsənler və konsepsiya hazırlasınlar. Millət də görsün ki, bunlar hansı təffekkürü, ağıla malikdirlər. Azərbaycan cəmiyyəti bu vaxtadək radikal müxalifətdən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyyəti institutuna, mediaya basqı yoxdur, söz, mətbuat azadlığı və fikir plüralizmi qorunur. Hər bir vətəndaş istənilən məsələ ilə bağlı öz fikrini bildirən təfəkkürə, ağılla malikdir. Azerbaycanın cəmiyyəti bu vaxtadək radikal müxalifətən ağılli, mənqılgı və xeyirli bir təklif eştirməyib. O təklif ki, milli məraqlarımıza, dövlət və dövlətçiliyimizin qorunmasına xidmət etsin. Azərbaycanda çoxpartiyalı bir sistem formalasılıb. Heç bir siyasi qüvvəyə, vətəndaş cəmiyy

15 noyabr 2019-cu il

Xalq kimləri silib-süpürüb atacaq?

*Əli Kərimlinin və ətrafinin əxlaqsızlıqları
sağlam düşüncəli insanları hiddətləndirir*

A XCP sədri Əli Kərimli-nin özünün və yaxın ətrafinin şərəf, ləyaqət və s. mühüm prinsiplərə layiq olmadıqları barədə mediada, sosial şəbəkələrdə, ictimai-yet arasında kifayət qədər çox danışılıb, çox yazılıb. Bütün bunlara rəğmən, fakt budur ki, Ə.Kərimli istər AXCP-ni zəbt etdiyi andan, istərsə də sonrakı dövrlərdə özü və əxlaqsızlıqları ilə gündəmə gelmiş ətrafi haqqında ortaya çıxan faktları bir kənarə qoyub, sözün həqiqi mənasında, həyasızlıq nümayiş etdirərək, hələ də "siyasi mülahizələri" ilə cəmiyyətin zəhləsinə aparmaqdə davam edir.



dən "ədliyyə generali" kimi təqdim edilən Vidiadi Mirkamalı. Həmin V.Mirkamalı ki, özündən 30 yaş kiçik olan, qızı yaşında, özü de evli ve 10 yaşı qız övladı olan bir xanımı tələsini salıb, zorlaması faktı üzə çıxdıqdan sonra, Ə.Kərimli utanıb-qızarmadan sosial şəbəkələrə çıxbı, həmin adamı müdafiə etdi, üstəlik, sərseməcəsinə iddia elədi ki, V.Mirkamala iftira-filan atırılmışlar və s. Bax, həyasızlığının en yüksək dərəcəsi budur!

Elə tanınmış jurnalist Mirşahin Ağayevin də həmin faktı ifşa etməsindən sonra belli oldu ki, V.Mirkamal vəkil adı altındaki fəaliyyəti ilə yanına hüquqi yardım üçün gələn, özündən 30 yaş kiçik evli qadını müxtəlif vədlərlə yoldan çıxıb. Bəhələ hədiyyələr, müxtəlif vədlərlə həmin qadını şirnikləşdirərək, nə az, nə də çox - düz bir il ərzində onunla intim münasibətdə olub, üstəlik, həmin qadını hamilə buraxıb və sonradan şantaj edərək, abort etdirib. Bu baxımdan, insan nə qədər qırmızı, arını bilməyən, mənəviyyatdan, şəref və ləyaqətdən uzaq olmalıdır ki, belə bir naqışlı törətmış ünsüre dəstək olsun ki, Ə.Kərimli onu da etdi!

Bu arada, başına bəla getirmiş V.Mirkamalın əməllerindən bezərək, başına gələnləri həyat yoldaşına etiraf edən həmin xanım xilasını da bunda gördü. Ona görə də, onun şərti adı ilə təqdim edilən həyat yoldaşı Vəliyev Zəmin Adil oğlu mətbuatı və müvafiq qurumlara bələ bir məktubla müraciət etdi. SİTAT: "Mən, Bakı sakini Vəliyev Zəmin Adil oğlu böyük ürək ağrısı ilə sizə müraciət edir və köməklik göstərməyinizi xahiş edirəm. Mən halal zəhmətimlə dolanan, sadə vətəndaşam. Ailəm, 10 yaşlı bir qızım var. Halal zəhmətimlə ailəni dolandırıb, övladımın təlim-təbiyəsi ilə məşğul oluram. Son vaxtlar həyat yoldaşım Vəliyeva Güllər qızının (ad şərtidir-red) mənə olan soyuq münasibətlərdən və başqa hərəkətlərdən şübhələnməyə başlamışdım. Buna görə ona göz qoymağı və mobil telefonuna nəzarət etməyi

qərara aldım. Bu zaman öyrəndiklərim məni dəhşətə getirdi. Öyrəndim ki, həyat yoldaşım Güllər Vidiadi adlı biri ilə mənə xəyanət edir. Vidiadi adlı şəxs şirin vədlər, hədiyyələrlə onu aldadıb, yoldan çıxırbı, əxlaqsızlığı tehrif edib. Onunla Nerimanov rayonunda yerleşən mənzilində və Pirşağı qəsəbəsində yerleşən bağ evinde görüşüb. Güllər ondan hamile qalannda isə, abort etdirib. Güllər dən dediyinə görə, o, indi öz sehvini başa düşüb. Vidiadi ondan əl çəkməyi xahiş etse de, Vidiadi onu şantaj edərək bildirib ki, əgər dediklərini etməsə, xəyanət etdiyini ərinə və qohumlarına deyəcək. Yəni rüsvay edərək, başına oyun açacaq. Bir ildən əvvəldən, Vidiadi həyat yoldaşımı bu kimi hədələrlə qorxudaraq, onunla zorla intim əlaqədə olmağa məcbur edir".

**"Gəlirik",
"gəlməkdəyik"
haray-şivənləri ilə
üz-gözlərini ciran bu
tiplər müxalifətçilik
adında imtina
etməklə, siyaset
arenasını tərk
etməlidirlər!**

Göründüyü kimi, həmin məktubda yazılınlardan hiddətlənməmək, dəhşətə gelməmək olmur. Yəni bir şəxs nə qədər şərəfdən və ləyaqətdən uzaq biri olmalıdır ki, bütün bu cırキンliklərə, azyaşlı qız usaqının gözünü yaşlı qoymaq, ailəni dağıtmak qədər mənfur əməllərə getsin. Üstəlik, öz halalca əməyi ilə ailəsinə çörək aparan bir kişini qohum-əqrəbəsi və dost-tanışları yanında gözükögeli etsin!

Bəli, bəskar yene də, AXCP sədri Ə.Kərimlidir ki, ətrafində V.Mirkamal və s. kimi qeyri-insani hissələrə malik ünsürləri saxlayır. Nəticə isə bəlliidir: "gəlirik", "gəlməkdəyik" kimi haray-şivənləri ilə küçələrə çıxbı, üz-gözlərini ciran bu tiplər birdəfəlik müxalifətçilik adında imtina etməklə, siyaset arenasını tərk etməlidirlər. Əks halda, xalqımızın, milletimizin adına ləkə getirən bu satqınlar sürüsünü xalq özü silib-süpürüb atacaq və bunda da hazırlırdı!

Rövşən RƏSULOV

Əli Kərimli bilmirmi ki..?

Guya aydan arı, sudan da duru olduğunu hər vəchle ictimai rəye sırimaşa çalısan AXCP sədri bilmir ki, vaxtılı özbək fahişələri ilə saunada eyş-işrət edib, sonra da fotosəkilləri yayılan Qənimət Zahidə Azər Əhmədov daha hansı oyunlardan çıxıb? Yaxud Ə.Kərimli bilmirmi ki, A.Əhmədov öz baldızının qızı ilə yatağa girib və videosu sosial şəbəkələrde yayılmışdı? Özünü müxalifətin "anasi" kimi təqdim edən, "milli-demokratik cəbhənin lideri" kimi sıriyan Kərimli bilmirmi ki, bu gün qədər onun yanından gedən, istəfa verən şəxslərin hər biri ona nə qədər nifrət edirlər və bu nifrətlərinə açıq-aydın şəkilidə xalqa çatdırıblar? Guya "demokratik addım" ataraq, müavinlikdən istəfa verən Fuad Qəhərəmanının öz ailesinə, uşaqlarına qarşı sərgilədiyi sadizm əməllerindən, qəddarlıq-dandamı bixəbəri id, Ə.Kərimli? Əlbəttə ki, bunu da bilirdi. Hətta bili-bile vəziyyəti düzəltməsi yerinə, baş verənləri gizlətməyə sey göstərirdi. AXCP sədri düşündüyü kimi, sağlam düşüncəli insanları deyil, əslində, özünü axmaq yerine qoyaraq, nə qədər həyasız, arsız biri olduğunu sübut edir.

Vidiadi Mirkamalın əxlaqsızlığı və Əli Kərimlinin həyasızlığı!

Elə götürək, "Milli Şura" tərəfin-

Qonşularının evindən oğurluq edən şəxs tutulub

Mingəçevirdə qonşularının evindən oğurluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZERTAC-a bildirilər ki, Mingəçevir Şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edən zərərçəkənlər evlərindən oğurluq edilməsi barədə məlumat veriblər. Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həmin müraciətlər əsasında keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluqları tərətməkdə şübhəli biliñən şəhər sakini Anar Həsənov saxlanılıb. Saxlanılan şəxs tərədiyi oğurluq əməlini etiraf edib.

Aparılan araşdırımlar neticəsində A.Həsənovun bir neçə gün əvvəl daha üç qonşusunun evindən oğurluq etdiyi məlum olub. O, mənşillərdən əsasən məişət eşyaları, televizorlar və təmir-tikinti alətləri oğurlayıb. A.Həsənovun ətrafində davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun oğurladığı eşyaları ayrı-ayrı şəxslərə satdıği məlum olub. Həmin şəxslər də müəyyən olunaraq polis şöbəsinə dəvet ediliblər. Polislər onlara profilaktik söhbətlər aparıb, həmin şəxslər xəberdarlıq ediblər. Oğurlanmış eşyalar aşkarlanaraq maddi sütub kimi götürülləb. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində təhqiqat aparılır. Anar Həsənovun başqa analoji cinayətlərdə əlinin olub-olmaması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



TƏRS BAXIŞ

Küycülüyün rəmzi - Əli Kərimli

*İstəyir lap şalvarını başına
çevirib, var gücü ilə inləsin...*

Dünyanın hansı ölkəsində hər hansı bir siyasi-ictimai olay, iğtişaş, qiyam baş verirsə, həmin olaya dərhal bloqerliyi vasitəsi ilə ilk münasibət göstərənin nəyə görə, məhz AXCP sədri Əli Kərimli olması sualı, yəqin ki, bir çoxlarını düşünür. Sağlam düşüncəli ictimai rəyin bu kimi fikirlərə dalıb, özünə əziyyət verməyə də heç bir ehtiyac-filən yoxdur, əslində. Çünkü Ə.Kərimlinin sıfətində daha bir reallıq rəmzi damğa kimi yapışır-qalıb - bu rəmzin, yaxud damğanın adı küycüldür. Hətta Afrikənin ən ucqar qəbilələrində baş verən hadisələri də Azərbaycan dövlətinə aid etməyə cəhd göstərən Ə.Kərimlinin bu kimi küycüliklərinə artıq azsaylı tərəfdarları da, necə deyərlər, alışıblar. Uzaq Konqoda, Tanzaniyada, Cunqli meşələrində biri-digərinə nizə atıb, yamyamlıq edirə, Ə.Kərimli həmin andaca ya "Facebook"da klaviatura arxasına keçməklə, ya da özükimilərin canlı yayımılarına çıxmaqla başlayır, nə başlayır...

Çığır-bağır salmaqla o özünü
daha gülünc vəziyyətə salır

Elə ərəb ölkələrində, Latın Amerikası dövlətlərində cərəyan edən hadisələr fonunda da, biz eyni halların şahidləri oluyduk. Bu "adam" hələ də qanmır, dərk eləmir ki, bu gün "haydi yüz minlər, meydana" çığır-bağırı salmaqla, o özünü daha gülünc vəziyyətə salır. Gülünc vəziyyətə ona göre düşür ki, ətrafindəki xalq deyil, kütłədir - başipozuq, özü kimi küycü, haray-şivənə boz, beş-on nəfərlik kütłə! Nə onun özünün, nə də kütłənin marağında deyil ki, bu gün onlar itaətsizlik çağırışlarında yer alırlarsa, həmin yeralma onları daha dərin uçuruma doğru yuvarladır, siyasi ölüm proseslərini sürətləndirir.

Elə də uzağa getməyərək, cəbhəci sədrin istər Xocalı soyqırımının ildönümü gündündə, istərsə də 20 Yanvar - Ümumxalq Hüzn Günündə tərətməyə cəhd göstərdiyi təxribatları yada sala bilərik. Ümumiyyətə, öz siyasi ambisiyalarının girovuna çevrilən və özünü "ana müxalifətin lideri" kimi təqdim etməyə çalışan Kərimli küyədüşmə addımları ilə sübut edir ki, onun məqsədi, nəyin bahasına olursa-olsun, ölkəde qarışdırma yaratmaq və bunun məqabilində əlini belli həvadalarının ciblərinə salmaqdır. Məgər bunu onun özü sosial şəbəkədəki çıxışlarında etiraf etmədimi? Etiraf etmədimi, Qərbin "oturun-durun" əmrinə müntəzir dayanıb?

Bələliklə, müxalifətin "başbiləni" Ə.Kərimli yenə də küye düşərək, icazəsiz aksiyalar keçirmək həvəsinə düşüb. Halbuki siyasi mübarizə metodunu ancaq anti-Azərbaycan xarakterli fəaliyyətdə görən, aldığı sifarişlər əsasında oynaması xoşlayan AXCP sədri hələ də anlamaq istəmir ki, xalq ondan imtina edir, onu rədd edir və ümumiyyətə, qəbul etmir? Bilir, sadəcə, köhne şəkəri, xəstəliyi, adətkerdə olması funksiyası öz işini görür.

**"Zakaza" işləyir - "gecə
kəpənəkləri" kimi**

Azərbaycanda sosial islahatlar paketi davamlı xarakter alıbsa, bu, Ə.Kərimlinin gecələr yatmasına imkan vermir, yəni kadr islahatlarına start verilibsa, bu da onun qarınağrisına çevrilib! Ümumiyyətə, sabitlik, inkişaf, tərəqqi, xalqın rifah halının yaxşılaşdırılması və s. bu kimi çoxsaylı addımlar, onun nəfəsini kəsir. Çünkü digər bir sual yaranır ki, axı Ə.Kərimli nəyə görə indi də Uzaq Latin Amerikasında baş verən hər hansı bir olay əlində "bayraq" kimi tutmaqla, növbəti itaətsizlik aksiyalarına çağırışlar edir? Çok şübhəsiz ki, onun yenidən mitinq həvəsinə düşməsinin səbəbi Qərbin ermənipərest dairələrdən aldığı yeni sifarişlərdir. Necə deyərlər, Amsterdamın Qırmızı Fənərlər küçəsində gecə kəpənəkləri kimi "zakaza" işləyir. Fəqət, nə qədər işləsə belə, onun küycülyü, avantüraçılığı özüne və ətrafindəki bir qrup qaraguruğu dəstəsine qalacaq. İstəyir lap şalvarını başına çevirib, var gücü ilə inləsin, yəne də xeyri yoxdur və olmayıacaq da, xalq bu küçünү rədd edir!

Rövşən RƏSULOV

İnsan haqlarının müdafiəsində ədalət prinsipi

Əlibay Zeynalli Şirvanda fəaliyyət göstərən "Aran" İnsan Hüquqları Mərkəzinin sədri, 10,11. Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzi Cəzaçəkmə müəssisələrinin monitorinqdə VCT-lərin iştirakını təşviq etmək, Layihənin adı: Bakıda və Azərbaycanın bölgələrində penitensiar müəssisələrə ictimai nəzarətin gücləndirilməsi, Başlama tarixi: oktyabr, 2016. Başa çatma tarixi: may, 2018. Bütçə: 118 000 avro.

Layihənin icra olunduğu yer: Bakı, Salyan, Gəncə, Şəki. Hədəf qruplar: QHT fealları, jurnalistlər, hüquqşünaslar. Son benefisiarlar: Mehbusular. Layihə tərəfdası: "Tomris" Analar Cəmiyyəti, Azərbaycan Milli QHT Forumu, Ədliyyə Nazirliyi, yerli penitensiar orqanları, Ombudsman Aparatının regional mərkəzi, "Penal Reform International" təşkilatı, "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi. "Humanitar Tedqiqatlar" İctimai Birliyi Əlaqələndirici şəxs: Zəliha Tahirova, zaliha@mail.ru. LAYİHƏ MƏLUMATLARI PROBLEM. 2015-ci ilde Azərbaycandakı cəzaçəkmə müəssisələrində mehbusuların, o cümlədən, təqsirləndirilən şəxslərin və məhkumların sayı 24000 nəfərə yaxın olub. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tabe olan penitensiar sistem, əsasən, Bakıda və Abşeron yarımadasındaki ətraf bölgələrdə yerləşən köhne cəzaçəkmə müəssisələrindən ibarətdir. Lakin ötən illerde hökumət regionlarda yeni cəzaçəkmə müəssisələri tikmişdir. Bunlardan biri Şəkidə yerləşir. 2006-ci ilde cəzaçəkmə müəssisələrində saxlanma şəraitinin monitorinqini aparmaq və islahedici tədbirlərin icrasında kömək etmək üçün Ədliyyə Nazirliyi yanında İctimai Komite yaradıldı. İctimai Komite VCT-lərin feallarından ibarət 11 nəfər cəlb olunmuşdur. Könüllü əsasənlərlə fəaliyyət göstərən İctimai Komite üzvləri və Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin (AİHM) fealları, yalnız Bakı və Salyanda yerləşən ən yaxın cəzaçəkmə müəssisələrinə baş çəkə bilirlər. Lakin Gəncə və Şəkidə yerləşən digər cəzaçəkmə müəssisələri Bakıdan uzaqda yerləşir və İctimai Nəzarət dən kənarda qalır. Belə ki, İctimai Komite bə müəssisələrə qeyri-müntəzəm şəkildə baş çəkir. Qanunvericiliyə əsasən, regionlarda yerləşən VCT-lər İctimai Komitenin nəzarəti altında həbsxanaların monitorinqində iştirak edə bilər. Lakin dövlət orqanları ile VCT-lərin fealları arasındada əlaqələr mehduddur və nəticədə, bu feallar İctimai Nəzarət prosesində iştirakdan de-faktō kənarlaşdırılabilir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi Azərbaycanın qərəb və şimal-qərb bölgələrindəki cəzaçəkmə müəssisələrində saxlanan məhkumların sosial-iqtisadi hüquqlarını yaxşılaşdırmaqdır. Layihənin xüsusi məqsədləri isə aşağıdakılardır: a) Gəncə və Şəki şəhərlərdəki cəzaçəkmə müəssisələrinə İctimai Nəzarəti yaxşılaşdırmaq; b) yerli VCT-lər və cəzaçəkmə müəssisələri arasında əməkdaşlıq qurmaq. LAYİHƏ TƏDBİRLƏRİ AİHM. Bakı, Şəki və Gəncədə yerləşən vətəndaş

cəmiyyəti təşkilatlarını təmsil edən 60 fəali seçərek onlara cəzaçəkmə müəssisələrinin monitoringi, milli qanunvericilik, monitoring üsulları və hesabat vermə üzrə təlim keçib. Layihə, həmçinin, VCT-lərin texniki bazasını yaxşılaşdırmaq üçün onları kompüter avadanlıqları ilə də təmin edib. Vətəndaş cəmiyyəti fealları Cəzaçəkmə Müəssisələrinin Monitoringi Qruplarının (CMMQ) əsasını təşkil edib. Ümumilikdə, Azərbaycanın 14 cəzaçəkmə müəssisəsinə 36 ziyyərət təşkil olunub. CMMQ-lər 1100-dən artıq mehbusa hüquqi yardım göstərib və 450 mehbusa görüşərək, onları hüquqi cəhətdən maarifləndiriblər. Layihə ekspertləri Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri olan VCT-lərlə yaxından işleyib və komitenin iclaslarında cəzaçəkmə müəssisələrinin monitoringi sistemini və saxlanma şəraitini yaxşılaşdırmaq üçün istifadə oluna biləcək yolları müzakirə edib. Layihə Gəncə və Şəkidə yerli VCT-lərlə icra hakimiyyəti orqanları, Ədliyyə Nazirliyi və Ombudsman Aparatı arasında dialoqun qurulmasına kömək edib. Layihə "Cəzaçəkmə müəssisələrinin monitoringi üzrə əyani vəsait" in hazırlanmasına dəstək göstərib, cəzaçəkmə müəssisələri ilə əlaqəli qanun və normativ-hüquqi aktların topulosunu hazırlayıb, habelə, rüdulli mehbuslar üçün "Daxili intizam qaydaları" tərcümə olunub. Cəzaçəkmə müəssisələri ilə əlaqəli qanunvericilik, pentensiya sistemdə islahatlar, hüquqi məsləhətlər və digər faydalı məlumatlara rahat çıxış təmin edən "Həbsxana kitabxanası" onlayn portali yaradılıb: prisonlib.wordpress.com AİHM. Azərbaycanda mehbusların üzəşdiyi müəyyən problemlərə, məsələn, keçmiş mehbusların reinteqrasiyası, həbsxanalarında İİV/QİÇS, həbsxanalarda sıxlıq və s. problemlərə daha böyük İctimai İdraqqət çəkmək üçün Bakı, Şəki və Gəncədə yeddi mətbuat konfransı keçirib, 60-dan artıq press-reliz, müsahibə və xəber dərc edib. LAYİHƏNİN NƏTİCƏLƏRİ. Layihə vətəndaş cəmiyyətini təmsil edən altı yeni CMMQ yaratmaqla, cəzaçəkmə müəssisələrinin idarə edilməsi ilə bağlı müxtəlif aspektlər üzərində İctimai Nəzarətin güclənməsinə töhfə verib və Ədliyyə Nazirliyi ilə CMMQ-lar arasında əzəmən gözlənilən dialoqun qurulmasına start verib. Bakı, Salyan, Gəncə və Şəkidə cəzaçəkmə müəssisələrinin müntəzəm İctimai monitoringi və aparılan təşviqat kampaniyaları saxlanma şəraitinin yaxşılaşmasına töhfə verib. Elxan Feyzullayev Şəkidə yaşayış QHT feali "Mənə verilən hüquqi məsləhətə görə layihəye təşəkkür edirəm. Mən hələ də açıq tipli cəzaçəkmə müəssisəsində məhkum olsam da, daha böyük hərəkət azadlığına malikəm. Mən indi bütün günümü müəssisədən kənarda keçirə bilirəm və ailəmə vaxt keçirirəm. Sizin verdiyiniz məsləhətlər həbs müddətimin üçdə birini ixtisar etdi". Larisa K. 69 yaşlı Bakı sakini, 12. Layihənin adı: Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq edilməsi üçün gücləndirilməsi vətəndaş cəmiyyətini dəstəyi. Başlama tarixi: may, 2017. Başa çatma tarixi: may, 2018. Bütçə: 122849 avro La-

yihənin icra olunduğu yer: Bakı, Lenkeran, Mingəçevir. Hədəf qruplar: Vətəndaş cəmiyyəti təşkilatları, media, gənclər, qadınlar. Son benefisiarlar: Ucqar ərazilərdə yaşayan qadınlar. Əlaqələndirici şəxs: Fuad Həsənov, dhrmm.az@gmail.com. LAYİHƏ MƏLUMATLARI. Demokratiya Monitoru. Qadınların inklusivliyi vəsətisilə bərabərliyin təmin olunması, 13. PROBLEM. Azərbaycan Respublikasının Konstitusiyası və tətəndaşların gender bərabərliyinə təminat verir və həyatın bütün sahələrində ayrı-seçkiliyin bütün növlərini qadağan edir. Milli qanunvericilikdə kişi və qadınların bütün növ iqtisadi fəaliyyətlərdə bərabər iştirak hüququ nezərdə tutulur. Buna baxmayaraq, xüsusilə, ölkənin kənd yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakı hələ de kişilərə müqayisədə zəifdir. Problemin təhlili zamanı məlum olmuspudur ki, qadınların iqtisadi sahədə və icmanın həyatında fəal iştirakına mane olan genderlə bağlı bir sıra engellər mövcudur. Bunlara aşağıdakılardır: Mehdudüldürəcisi sosial və mədəni enənələr və gender əsaslı ayrı-seçkilik, məsələn, kişi və qadınların cəmiyyətdə rolü ilə bağlı stereotiplər və ailədə vəzifə və öhdəliklərin gender əsaslı bülgüsü; Məlumatlılıq, qadınlar üçün şəbəkələşmə və potensialın yaradılması ilə bağlı imkanları olmaması; Qadınların maliyyə institutlarına çıxışının zəif olması, kreditlərin elçatanlığı və maliyyə bazarlarında fəaliyyətə bağlı çətinliklər. Qadınların səlahiyyətləndirilməsi dərəcəsini ölçür, onların hüquqlarının qorunması, maliyyə müstəqilliyi və qərarların qəbuluna təsiri ilə bağlı vəziyyəti müfəssələrə eks etdirir. Layihə çərçivəsində, həmçinin, Mingəçevirdə Qadınların Səlahiyyətləndirilməsi Şəbəkəsinin yaradılmasına dəstək göstərilib. Layihənin neticələri, Bakıda dövlət qurumlarının, Milli Məclisin, vətəndaş cəmiyyətinin, medianın və özəl sektorun nümayəndələrinin iştirakı ilə milli konfransda təqdim olunub. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycan regionlarında yaşayan qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsinə təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azərbaycanın ucqar bölgələrində hüquq çərçivə və qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi vətəndaş cəmiyyətinin təşviq etməkdir. Layihənin xüsusi məqsədləri bunlar idi: I) qadınların sosial-iqtisadi səlahiyyətləndirilməsi üçün təşkilat və siyasi platformlarda berabərlik və ayrı-seçkiliyə məruz qalmama prinsiplərinin təşviq edilməsində VCT-lərin potensiallarının gücləndirilməsi; II) qadınların liderlik bacarıqlarını gücləndirək, onların sosial-iqtisadi hüquqlarından istifadə etmələrinə və icmanın həyatında fəal iştirakına şərait yaratmaq. LAYİHƏ TƏDBİRLƏRİ. Layihə qadınların səlahiyyətləndirilməsinin sosial-iqtisadi aspektləri, qadınların əmək bazarının tələblərinə uyğunluğu, maliyyə resurslarına və xidmətlərinə çıxışında ilkin vəziyyətin qiyamətləndirilməsinə dair tədqiqatların aparılmasına dəstək göstərib. Bakı, Mingəçevir və Lənkəranda hədəf regionlardan olan 110-dan artıq fəal qadın, vətəndaş cəmiyyəti fealları, qadın sahibkarları, təhsil və səhiyyə işçiləri, bələdiyyə üzvləri, media təmsilçiləri və tələbələrin iştirakı ilə 11 təlim keçirilib. Telimlərdə qadınların sahibkarlıq fəaliyyəti, şəbəkələşmə, kommunikasiya, İKT texnologiyaları təqdim edilmişdir. LAYİHƏNİN MƏQSƏDİ. Layihənin ümumi məqsədi. Azə



Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir

Bakcell növbəti dəfə internetin sınaq və təhlili sahəsində dünya lideri olan Ookla(r) tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" kimi tanınıb. SIA-nın verdiyi xəbərə görə, şirkət 2019-cu ilin I və II rübü üzrə "ən sürətli mobil şəbəkə üzrə Speedtest mükafatı"nın qalibi olub. Bu mükafatı qazanmaq üçün Bakcell ölkənin mobil rəbitə bazarında fəaliyyət göstərən operatorlar arasında ən yüksək ortalama yüksək sürəti, ən yüksək ortalama məlumat göndərme sürəti və ən yüksək "Speed Score" (sürət balları) nəticəsini nümayiş etdirdi.

"Ookla"nın Speedtest platforması vasitəsilə həyata keçirilən 100 000-ə yaxın test təsdiqləyir ki, Bakcell şəbəkəsində orta yüksək sürəti saniyəde 37.99 meqabit, orta məlumat göndərme sürəti isə saniyəde 16.79 meqabitə bərabərdir.

Bakcell öz abunəçilərinə təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq üçün əlindən gələni edir, çünki abunəçilərimiz bizdən mükəmməl əhatə dairesi və ən yaxşı mobil internet sürəti gözləyir. Mən şadam ki, bu istiqamətdə gördüyüümüz işlər növbəti dəfə Ookla tərəfindən yenidən yüksək qiymətləndirilib və Bakcell şəbəkəsinin Azərbaycanda ən sürətli olması bir dəha da təsdiq olunub. Bakcell öz abunəçilərini bütün ölkə ərazisində yüksək keyfiyyətli video izləmək və yaxud sosial şəbəkələrdən istifadə etmək kimi müasir mobil telekommunikasiya xidmətləri ile təmin etməkdən məmənluq duyur. Mən bu mükafati Azərbaycanın ən üstün mobil şəbəkəsini abunəçilərimiz üçün daha da yaxşı etmək öhdəliyi kimi qəbul edirəm və söz verirəm ki, bu istiqamətdə daha böyük səyələ çalışacaq", deyə Bakcell şirkətinin Baş icraçı direktoru Rainer Ratgeber bildirib.

Bakcell artıq üçündü dəfədir ki, Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülür.

"Hər gün Speedtest üzərində aparılan milyonlarla sınaq sayəsində Ookla bütün dünya üzrə internet neticələri barədə dəqiq və etraflı məlumatlara malikdir. Ciddi araşdırma və təhlilimizə əsaslanaraq, biz böyük məmənliyyətə təsdiq edirik ki, Bakcell Azərbaycanın ən sürətli mobil şəbəkəsidir. Bu mükafat Bakcell abunəçilərinin 2019-cu ilin I və II rübü ərzində əldə etdiyi xüsusi xidmət keyfiyyətinin bariz göstəricisidir" deyə, "Ookla"nın icraçı vitse prezidenti Jamie Steven bildirib. Bakcell öz şəbəkəsini və göstərilən xidmətlərin keyfiyyətini daha da təkmilləşdirərək bundan sonra da abunəçilərini yüksək keyfiyyəti istifadəçi təcrübəsi ilə təmin edəcək.

ELAN

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Kərimov Mehəmməd Zeynalabdin oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsi -30 ünvanda yerləşən qeyri-yaşayış binasına verilmiş ÇİXARIŞ itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Davamlı təhsil və innovasiyalar şöbəsinin kimya müəllimliyi ixtisası üzrə yenidən hazırlanma dinləyicisi Abbasova Aytac Namiq qızının adına verilmiş dinləyici vəsiqəsi itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:
Bəhruz Quliyev
Baş redaktorun müavini:
Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.
Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 **Faks:** 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet "Səs" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyatında çap olunur.
Qəzetdə AzərTAc, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

15 noyabr

"Gənc Bələdiyyələr - daha dinamik xidmət"

23 dekabr 2019-cu il tarixində keçiriləcək Bələdiyyə seçkiləri çərçivəsində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı - "Gənc Bələdiyyələr - daha dinamik xidmət" devizi ilə bələdiyyə seçkilərinə hazırlıq işlərinə start verib.

Rayon təşkilatından verilən məlumatla istinadən, partiya təşkilatının tərkibində Seçki Qərargahı yaradılmış, qərargahın üzvü ilə görüşlər keçirilmiş, onlar üçün bir neçə dəfə treninglər təşkil edilmiş və vəzifə bölgüsü aparılmışdır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahının tapşırığına uyğun olaraq, partiya təşkilatı tərəfindən bələdiyyə üzvlüyünə namizədlilikə bağlı müraciətlərə baxılmış, onların arasında rayonda böyük nüfuza malik, rayon ictimaiyyəti tərəfindən sayılıb - seçilən insanların namizədlilikləri irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı "Gənc Bələdiyyələr - daha dinamik xidmət" devizi ilə



qoşulduğu seçki prosesində gənc namizədlərə daha çox üstünlük vermişdir.

Qeyd edək ki, YAP Suraxanı rayon təşkilatı tərəfindən 6 qəsəbə Bələdiyyəsi üzrə 88 namizəd irəli sürülmüşdür (Qaraçuxur - 17 nəfər, Əmircan - 15 nəfər, Bülbülə - 15 nəfər, Yeni Suraxanı - 13 nəfər, Hövəsan - 15 nəfər və Zığ - 13 nəfər).

Artıq namizədlərin rayon əra-

zisində imzatoplama prosesi uğurla başa çatdırılıb. Onlar seçicilərlə fərdi qaydada görüşmüş, öz namizədliliklərinin təsdiq edilməsi üçün, şəxşən imza toplamışlar. Seçicilərin namizədlərimizə xoş münasibət əsas verir deyək ki, bu seçkilərdə də, Yeni Azərbaycan Partiyası böyük səs çoxluğu ilə qalib gələcəkdir.

ZÜMRÜD BAYRAMOVA

YAP Masallı rayon təşkilatında fəal gənclərlə görüş keçirilib

YAP Masallı rayon təşkilatı aparatında 23 dekabr 2019-cu il tarixdə keçiriləcək Bələdiyyə seçkiləri ilə əlaqədar təşkilatın gənclər birliyinin və qadınlar şurasının fəal üzvləri ilə görüş keçirilmişdir.

Görüşü YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirib ki, 23 dekabr 2019-cu il tarixinə təyin olunan yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edəcək Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş namizədlərin DSK-lar üzrə qeydiyyata alınması uğurla həyata keçirildi. Hal-hazırda Bələdiyyə seçkiləri ilə əlaqədar YAP Masallı rayon təşkilatında seçki ərefəsində görüləcək işlər günün tələbləri səviyyəsində həyata keçirilir. Bələdiyyə seçkiləri ilə bağlı partiyanın icra Katibliyi tərəfindən verilən tövsiyə və tap-



sırqlar yerinə yetirilməkdədir. Bələdiyyə seçkiləri ilə bağlı ardıcıl işlər aparılır, YAP Mərkəzi Seçki Qərargahının Masallı rayon şöbəsi işini uğurla davam etdirir. Seçki proseslərinə gənclər və qadınlar cəlb olunur ki, bu da, onların seçkilərdə aktiv fealiyyətlərinə şərait yaradacaqdır.

Görüşdə çıxış edən YAP Ma-

Rəfiqə